



MUSAVAT

www.musavat.com

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 24 may 2019-cu il Cümə № 112 (7282) Qiyməti 60 qəpik

Xəbər

İki mikroavtobus
qəzası
6 can
aldi

yazısı sah.14-də

Gündəm

İngilisləri dünya çempionu edən Tofiq Bəhramovun vətəninə bu nə qərəz?



Mxitaryandan sonra ingilisler bilet sata bilməmələrinin "heyfini" də Azərbaycandan çıxmış isteyirlər

yazısı sah.6-də

Azərbaycan mühəribəyə hazırlaşır - sensasiyon iddialar

yazısı sah.9-də

Polis aksiyadan foto çəkən jurnalistlə necə davranışmalı - MŞ sədrinin arayışı...

yazısı sah.2-də

Mühacirlər xaricdə daha faydalıdır, yoxsa Azərbaycanda - iki rəy

yazısı sah.11-də

Ermənistan aerodromlarını İranın vurulması üçün versə...

yazısı sah.10-də

Müxalifətin 28 May "ayrılığı"

yazısı sah.4-də

Paşinyanı rəqibləri ilə son döyüş gözləyir

yazısı sah.9-də

İki populistin siyaseti: Zelenski Saakaşvilinin vətəndaşlığını bərpa edəcəkmi...

yazısı sah.12-də

Ət istehsalı azalır, xaricdən idxlər artır...

yazısı sah.13-də

Ramazan ayının 19-cu günü

Iftar 20. 14. İmsak 03.31-dək (QM)

19-cu günün duası: "İlahi, Ramazan ayında olan bərəketlərdən mənim qismətimi artıq et! Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır! Və bu ayda olan yaxşı əməllerin qəbul olmasından məni məhrum etmə! Ey açıq-aşkar haqqın tərəfənine Yol Göstərən!"

Iftar duası: "Allahım, Sənin rızan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinə iftar açır ve Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, günahlarımı bağışla".

ALLAH ORUCUNUZU QƏBUL ELƏSİN!

DÜŞMƏNİN QARABAĞDAN DA QORXULU PROBLEMİ - "GELLUP" DAN XƏBƏRDARLIQ

Ermənistanda işsizlik və yoxsulluq inqilabdan keçən bir ildə azalmayıb; "ati arabanın dalına" bağlayan Paşinyan komandasında isə üstəlik, "yarpaq tökümü" başlayıb; **istəfa verən nazir müavini**: "Sərkisyandan fəqin yoxdur..."



yazısı sah.8-də

BP 25 ildir Bakıda neft çıxarıır, təhlükə olmur, amma bir futbol matçına görə "təhlükə" yaranır...

Ölkəmizə qarşı qərəz kampaniyasına tutarlı cavab; bu gün paytaxtımızda keçiriləcək başqa idman yarışına görə iki erməni Bakıdadır; "Mxitaryanın bəyanatını erməni lobbisi və Ermənistan KİV-i sünə şəkildə şisirdir" ...

yazısı sah.3-də



ADP sədri siyasi blok yaratmayı kosmosa peyk uçurtmaqla müqayisə etdi

yazısı sah.7-də



Cavanşir Paşazadə:
"Cənub bölgəsində yaşayan talışlar xainlərin məram-məqsədlərini yaxşı başa düşür"

yazısı sah.5-də



Aydın Mirzəzadə:
"Onlar Bakıda özlərinin "sarı jiletlili" lər kimi aparsalar..."

yazısı sah.4-də



Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev mayın 23-de Almaniya Bundes-taqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTAC xəbər verir ki, dövlət başçısı Almaniya Bundes-taqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin regionlardan başlamasının qonaqların Azərbaycan haqqında daha geniş məlumat malik olmaları üçün yaxşı imkan yaratdığını bildirib. İkiterəfli münasibətlərə toxunan Prezident İlham Əliyev Almaniya Kanseri Angela Merkelin Azərbaycana ilk səfərini xatırlayaraq bunu əlaqələrimizinkinə tarixi hadisə kimi deyərləndirdi və səfərin çox uğurla keçdiyini qeyd edib. Eyni zamanda Prezident İlham Əliyev özünü de Almaniya səfərlərinin münasibətlərimizin möhkəmləndirilməsinə töhfə verdiyini bildirib. Dövlət başçısı əməkdaşlığımızın çox yüksək səviyyədə və yaxşı perspektivlərə malik olduğunu deyib. Prezident İlham Əliyev ölkələrimizin biznes dairələri arasında da əlaqələrin uğurla inkişaf etdiyini, ölkəmizdə xeyli sayıda Almaniya şirkətlərinin müxtəlif layihələrdə iştirakının önemini vurğulayıb. Dövlət başçısı parlamentlərarası əməkdaşlığın ikiterəfli münasibətlərimizin inkişafı baxımından rolunu qeyd edib.

Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrs paytaxt Bakının və ölkəmizin regionlarının onlarda böyük təəssürat yaratdığını deyib, həmçinin Qəbəleyə səfərləri zamanı məcburi köçkünərlərə görüşükələrini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülen işlərlə tanış olduqlarını bildirib. Yohannes Kahrs Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə olduğunu xüsusi vurgulayıb.

Görüşdə parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirilib, Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bakı Dəmir Yolu Vağzalında bir məlumatın qiyməti 1 manatdır

Bakı Dəmir Yolu Vağzalının tranzit kassasında verilən her bir məlumatın qiyməti 1 manat məbləğində xidmət haqqı tətbiq edilir. Sərnişinlərin "Report" a verdiyi məlumatın qiyməti 1 aprel 2019-cu ildən tətbiq olunur.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakı sərnişin vağzalında yerləşən tranzit kassada Rusiyadan, Ukraynadan və Gürcüstandan Bakıya gələn sərnişin qatarlarına, eyni zamanda Rusiya Federasiyası daxilində hərəkət edən sərnişin qatarlarına bilet satışı həyata keçirilir.

"Həmin kassadan məlumat alan vətəndaşdan tələb olunan 1 manat bilet kassı tərəfindən ona verilən geniş yazılı məlumatın qiyməti 1 manat məbləğində xidmət haqqıdır və bunun müqabilində vətəndaşa ödəniş qəbzi verilir. Əgər vətəndaş gün ərzində sorğu elədiyi biletli alarsa, ödəmə qəbzini təqdim etdiyi halda həmin 1 manat vətəndaşa qaytarılır".

**Qəzet, jurnal və
kitab əldə etməyin ən rahat yolu!**
Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana
çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfeli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

Polis aksiyadan foto çəkən jurnalistlə necə davranışmalı - MŞ sədrinin arayışı...

Əflatun Amaşov: "Jurnalist kütləvi aksiyadan reportaj hazırlayırsa, foto çəkirsə, onun hüquqları qanunvericiliklə məhdudlaşdırılmır"

Son vaxtlar ictimai hadisə-lər, aksiyalar zamanı jurnalistlərin fealiyyəti ilə bağlı müəyyən anlaşılmazlıqlar baş verir. Polis əməkdaşları jurnalistlərə yaxınlaşaraq, onlardan foto çəkməməsini tələb edir. Bu işe jurnalistin sərbəst informasiya əldə etməsi ilə bağlı çətinlik yaradır. Çünkü jurnalistin ictimai hadisədən foto çəkməsi nəinki qanunsuz deyil, hətta onun birbaşa vəzifəsi, peşə borcu-dur.

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov mövzunu müsavat.com-a şərh edərkən deyib ki, Azərbaycanda media azaddır və müstəqildir, hər bir jurnalist ictimai əhəmiyyət kəsb edən hər bir hadisəni işqalandırmaqdə sərbəstdir: "Qanunvericilik də buna imkan yaradır və əsas verir. Doğrudur, bir sira məhdudiyyətlər var, ancaq heç bir halda jurnalist kütləvi aksiya və ya hansısa tədbirdən reportaj hazırlayırsa, foto çəkirsə, onun hüquqları qanunvericiliklə məhdudlaşdırılmışdır. Yetər ki, o, həqiqətən də jurnalist olsun, vəsiqəsi olsun və xüsusi jurnalist geyimində olsun. Ümumiyyətə, Azərbaycanda böyük aksiyalar olarkən, onun icazəli və ya icazəsiz olmasından asılı olmayaq,



Azərbaycan Mətbuat Şurasının Monitoring Qrupu orada monitorinq aparrı. Bu Monitoring Qrupuna idarə Heyetinin üzvləri, Mətbuat Şurasının əməkdaşları ve digər KIV-lər-də çalışan ayrı-ayrı jurnalistlər, eyni zamanda hüquq-mühafizə orqanlarının nümayəndələri daxildir. Əgər o küçə aksiyalarında, mitinqlərdə bu kimi hallar baş verirse və jurnalistlərin informasiya əldə etmək hüququ məhdudlaşsa, pozulursa, həmin jurnalistlər Mətbuat Şurasının yaratdığı Monitoring Qrupunun nümayəndələrindən müraciət edə bilərlər və problemin həllinə nail ola bilərlər. Ümumiyyətə, son illərdə Azərbaycanda keçirilən ir-həcmli mitinqlərdə çox nadir hallarda Azərbaycan Mətbuat Şurasının yaratdığı Monito-

ning Qrupuna müraciətlər olunur. Ölkəmizdə media azaddır və jurnalist hər bir ictimai əhəmiyyət kəsb edən hadisəni işqalandırmaqdə sərbəstdir".

Polislərin jurnalist fealiyyəti ilə bağlı maarifləndirilməsinə gelincə, Ə.Amaşov bildirdi ki, Monitoring Qrupuna eyni zamanda hüquq-mühafizə orqanlarının nümayəndələri də daxildir:

«Hər iri aksiyadan sonra Mətbuat Şurasının Monitoring Qrupunun hesabatları yayılır. Orada jurnalistlər üçün aksiyanın necə keçdiyi, onlara manee yaradılıb-yaradılmalıdır işqalandırılır. Əgər Mətbuat Şurasına bu barədə müraciət olunarsa, məsələ araşdırıla bilər».

□ Nərgiz LİFTİYEVA
Musavat.com



Azərbaycan ordusunun helikopterləri Türkiyədə tapşırıqlar icra edib

Türkiyənin Konya şəhərində "Anatolian Phoenix-2019" beynəlxalq axṭarış-xilasetmə təlimlərinin yekun mərhəlesi icra olunub.

Müdafia Nazirliyindən «Trend»ə verilən məlumatə görə, təlimlərin son gündündə helikopter ekipajları və axṭarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlarda üzrə tapşırıqları icra ediblər.

Beynəlxalq təlimlərdə Azərbaycan ordusunun 4 hərbi helikopteri və 60-a yaxın şəxsi heyəti iştirak edib.

2019-2025-ci illərdə sosial xidmətlərin inkişafına dair Milli Strategiya hazırlanır

2019-2025-ci illərdə sosial xidmətlərin inkişafına dair Milli Strategiya hazırlanır və bu sənəd layihəsi müvafiq qurumlarla razılaşdırılmalıdır.

«Trend»in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kerimov "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.

Onun sözlerinə görə, həzirdə Azərbaycanda 10 qeyri-dövlət mərkəzi akkreditə olunub. Onlardan 6-sı Bakıda, 3-ü Gəncədə, 1-i Sumqayıtdadır. Bu mərkəzlərdə 1200-ə yaxın şəxse sosial xidmətlər göstərilir.

Nazir müavini hesab edir ki, regionlarda da bu mərkəzlərin yaradılmasına ehtiyac var:

"Zorakılıq halları yalnız böyük şəhərlərdə deyil, regionlarda, ucqar kəndlərdə də baş verir. Bu baxımdan bütün ölkədə qadınların ailələrdə sosial müdafiəsi gücləndirilmelidir. Son zamanlar qadınların biznes sahəsindəki feallığını nəzəre alaraq, onların biznes imkanlarının əlçatanlığı üçün şərait yaradılmalıdır".



Bu da kobud qanun pozuntusu-sudur".

Azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasının səbəbi açıqlanıb.

Vəkil Azər Rəfiyev bu barəde "Report"un Rusiya bürosuna açıqlamasında bildirib ki, F.Abbasovun Rusiya Federasiyasında müvəqqəti yaşama icazəsi ləğv edilib.

□ SEVİNC,
"Yeni Müsavat"

Mayın 29-da paytaxt Bakı UEFA Avropa Liqasının "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək final oyununa ev sahibliyi edəcək. Beynəlxalq yarışla bağlı on çox müzakirə olunan məsələlərdən biri de "Arsenal" klubunun erməni əsilli oyuncusu Mxitaryanın təhlükəsizlik məsələsini əsas gətirərək Bakıda keçiriləcək bu oyunda iştirak etməmək qərarı verənəsidi. Erməni futbolçu Bakıda keçiriləcək oyunun onun həyatına təhlükə yaradacağını ifadə edib və ingilis həmkarlarından da dəstək alıb. Əks halda, onun özbəşinə oyundan imtina etməsi ağlabatın görünümü.

Lakin bu günlərdə Mxitaryanın iddialarını əsassız çıxaran daha bir idman hadisəsi baş verib. Belə ki, mayın 24-də Bakıda start götürəcək Aerobika gimnastikası üzrə Avropa çempionatında erməni əsilli Canazyan bacı və qardaşı iştirak edəcək. Artıq erməni əsilli bacı-qardaş Qarsevan və Duxik Canazyan Rusyanın aerobika üzrə yığmasının heyətində Bakıya gəliblər və onlar burada keçirilən qite birinciliyində iştirak edəcəklər. Londonun "Arsenal" klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryandan fərqli olaraq, bu bacı-qardaş öz həyatlarına görə qorxmayıblar. Onlar artıq iki gündür Bakıdadırlar və qite birinciliyinin keçiriləcək Milli Gimnastika Arenasında Rusiya yığma komandasının heyətində məşq edirlər. Lakin Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final matçına gəlməməsi etrafında yaranan hay-küyün fonunda erməni gimnastların bura gəlişi nəzərə çarpmayıb.

Bundan başqa, Azərbay-

BP 25 ildir Bakıda neft çıxarır, təhlükə olmur, amma bir futbol matçına görə "təhlükə" yaranır...

Ölkəmizə qarşı qərəz kampaniyasına tutarlı cavab; bu gün paytaxtimizdə keçiriləcək başqa idman yarışına görə iki erməni Bakıdadır; "Mxitaryanın bəyanatını erməni lobbisi və Ermənistən KİV-i süni şəkildə işşirdir"...



canda təhlükəsizliklə bağlı vəziyyət ingilislərə ən azı ona görə yaxşı məlumdur ki, onların dünyaca məşhur BP şirkəti 25 ildir ölkəmizdə çox rahat şəraitdə fealiyyət göstərir, Azərbaycan neftinin hasilatını həyata keçirir.

Sözügedən məqama toxunan politoloq Arzu Nağıyev də "Yeni Müsavat" açıqlamasında bildirdi ki, burada ikili standartlarla yanaşma var: "Əger komanda ona bu oyunun vacib olduğunu bildirib, Henrix Mxitaryan necə

oyundan imtina edə bilər? Əgər onlar futbol yarışında iştirak edirlərse, bu, külli miqdarda maliyyə deməkdir. Hiss olunur ki, müəyyən qüvvələr Henrix Mxitaryanın etnik mənsubiyətindən istifadə edib, bu addımı atırlar. Burada siyasi bir məqsəd var ki, etnik erməni olan Mxitaryan Azərbaycana getsə, bundan istifadə etmək olar. Hətta ola bilər ki, buraya gələrsə, müəyyən insanlar tərəfindən ona qarşı təxribat təşkil edib, bütün dünəyaya car çəksinlər.

Henrix Mxitaryan özbaşına deyil ki, oyunda iştirak etməye. O, özü də bəyanatında qeyd etmişdi, demişdi, "mən bu oyunda iştirak etmək istəyirəm, ancaq bəzi səbəblərdən oyuna getməyəcəm". Bu nüfuzlu erməni lobbisi və Ermənistən kütłəvi informasiya vətələri böyük bir bəyanatı çevirdilər. Bunun əksi olaraq Rusyanın aerobika komandasında erməni bacı və qardaş bu gün Azərbaycana gəliblər və burada yarışda iştirak edəcəklər. Heç Azərbaycan vətəndaşları bu məqama diqqət etmədi ki, onlar ermənidir. Hazırda Bakıdadırlar və onlar qarşı hər hansı təxribat yoxdur".

A.Nağıyev onu da vurguladı ki, ingilis azarkeşlərinin özürlerinin davranışı heç zaman adekvat olmayıb: "Onlar əvvəlcən başa düşürərək, özürlerinin futbol fanatları hansısa problem yaradacaq. Bura Afrika deyil, normal dövlətdir. Azərbaycan müsəlman ölkəsi olsa da, multikultural dəyərlə-

re önem verir, din amilinə görə də hər hansı təxribat yaranmaz. Onlar düşünürər ki, komandalardan hansısa qalib gələsə, meğlub komandanın fanatları əllerindəki pive şüşələri ilə haranısa sindra bilerlər, mağazaları dağında bilerlər. Tebii ki, bunlar siyasi məsələlərdir, onlar öz fanatlarına etibar etmədiklərinə görə belə açıqlamalar verirlər.

Politoloq onu da bildirdi ki, **Böyük Britaniyanın "British Petroleum" (BP) şirkəti 1994-cü ildən Azərbaycanda fealiyyət göstərir, neft sektorunda böyük payı olan şirkətlərdən biridir və bu güne qədər onun fealiyyəti ilə bağlı hər hansı təxribat yaşanmayıb:** "Düşünürəm ki, Azərbaycana düşmən olan qüvvələr bu məsələdən öz məqsədləri üçün istifadə edirlər. Amma məqsədlərinə qatı bilməyəcəklər".

Qeyd edək ki, ABŞ-in Azərbaycandakı keçmiş səfiri Mettu Brayza sözügedən məqama diqqət çəkərək bildirib ki, Mxitaryanın qərarı ağıllı seçim

deyil: "Təessüf ki, "Arsenal" klubunun erməni əsilli oyuncusu Mxitaryan təhlükəsizlik məsələsini əsas gətirərək Bakıda keçiriləcək bu oyunda iştirak etmemək barədə qərar verib. Ayndır ki, bu onun şəxsi seçimidir. Mənca, bu oyunda iştirak etməməsi onun futboldan qazanacağı puldan məhrum olmasına səbəb olacaq. Zənnimcə, bu, ağıllı seçim deyil. Onun Bakıda yarış zamanı futbol meydancasında özünün təhlükəsizliyi ilə bağlı narahat olması üçün heç bir səbəb görmürəm. Mən ermənilər tanıyorum ki, Azərbaycana rahat səfər ediblər. Amma bu, hər halda, futbolun şəxsi qərarıdır. Ümid edirəm ki, bu, oyunun möhtəşəm keçməsinə, eləcə də xarici qonaqların Bakının gözəlliyindən həzz almalarına mane olmayıacaq. Düşünürəm ki, həm bu oyunun, həm də Bakının gözəlliyinin nümayiş etdirilməsinin siyasetlə heç bir əlaqəsi yoxdur".

□ Nərgiz LİFTİYEVƏ,
"Yeni Müsavat"

AXH-nin 25 may mitinqinə razılıq verilmədi

İdarə Heyəti toplandı, növbəti mitinq üçün qərar iyun ayına saxlandı

Baki Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Hərəkatının 25 mayda Yasamal rayonu orasında "Məhsul" stadiundan mitinq keçirmək üçün müraciətinə cavab verib. AXH-dən "Yeni Müsavat" a verilən məlumatə görə, BŞİH 25 mayda mitinq keçirilməsini məqsəduygún hesab etməyib.

AXH İdarə Heyəti isə dünən növbədən kənar toplantı keçirib. Məlumatda deyilir ki, qurumun döñəm sədri Fuad Əliyevin sədrliyi ilə keçirilən iclasda son günler AXH üzvlərinin polis tərəfindən saxlanması, Bakı Şəhər İcra Hakimiyyətinin mitinqlə bağlı müraciətə cavabı və 28 May Respublika Günü ilə əlaqədar keçiriləcək tədbirlər müzakirə olunub. İclasda AXH İdarə Heyətinin üzvləri İlyas Abdullayevin və Yavər Mikayılovun saxlanması, onlara cinayət işin açılması pislenib və dərhal azadlığı buraxılması tələb olunaraq bəyanat qəbul olunub. BŞİH-in mitinq üçün müraciətə mənfi cavab verməsi ilə bağlı müzakirələrin sonunda isə məhkəməyə müraciət edilməsi prosesinin başlanması və

Qarabağ mitinqinin iyun ayına təyin edilməsi məsələsinin növbəti iclasda müzakirəyə çıxarılması qərarı qəbul edilib.

Məlumatda daha sonra bildirilir ki, 28 May Respublika Günü münasibətə AXH üzvlərinin mayın 28-də saat 14:00-da Novxanı qəsəbəsində, Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyaret etməsi qərarı verilib.

AXH-nin döñəm sədri Fuad Əliyev "Yeni Müsavat" a məlumat verib ki, qurumun İdarə Heyətinin üzvü İsgəndər Həmidovun Türkiyədə müayinə və müalicəsi davam edir.

Qeyd edək ki, mayın 19-da axşam saatlarında İ.Həmidovun anidən vəziyyətinin pisləşdiyi və xəstəxanaya yerleşdirildiyi ve xaricə aparılması və bir qrup sırvı üzvün polis tərəfindən saxlandığı barədə xə-



dan sonra isə Türkiyəyə aparıldığı barədə məlumat verilmişdi.

İ.Həmidovun Türkiyəyə getməsindən dərhal sonra isə AXH İdarə Heyəti üzvlərinin, rayon şöbələri sədrlərinin və bir qrup sırvı üzvün polis tərə-

berlər yayılıb.

Strateq.az saytı isə xəbər yayıb ki, mayın 19-da müalicə adıyla Azərbaycanı tərk edən sabiq daxili işlər naziri İsgəndər Həmidovu, ölkəyə döñəcəyi təqdirdə, həbs olunmaq təhlükəsi gözləyir. Saytın hüquq-mühafizə

organlarına yaxın mənbələrdən əldə etdiyi məlumatlara görə, sabiq nazirin Azərbaycan Xalq Hərəkatının üzvləri

ne mayın 25-də icazəsiz aksiyaya getmək göstərişi və pul verdiyi haqda daxil olmuş informasiyanın yoxlanması ilə bağlı keçirilən zəruri əmə-

liyyat tədbirləri zamanı hüquq-mühafizə orqanları tərəfindən onlarla şəxs saxlanılıb. Xəbərə görə, ilkin dindirmə zamanı müəyyən edilib ki, İsgəndər Həmidov, ölkənin mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etmə ərefəsində ictimai diqqətin paytaxt Bakıya fokuslandığı nəzərə alaraq, yaxın ətrafına, eləcə də bəzi AXH üzvlərinə mayın 25-də və mayın 28-də icazəsiz aksiyalara getmək barədə göstəriş və pul verib: "Dindirməyə cəlb edilmiş 10-larla şəxs pul və icazəsiz aksiyaya getmək barədə göstərişi birbaşa İsgəndər Həmidovdan aldıqlarını etiraf ediblər. Ilkin versiya görə, sabiq nazirin müayinə və müalicə adıyla ölkədən çıxışı da planlı olub və bu, qanunsuz aksiyalara cəhd edilecəyi zaman əsas təşkilatçı kimi məsuliyyətdən yayınmağa hesablanıb. Gözənlənilir ki, İsgəndər Həmidov ölkəyə döñəcəyi təqdirdə, bu faktlara görə hebs olunaraq, mesuliyyətə cəlb edilsin".

Hüquq-mühafizə orqanları isə hələ qeyd olunalarla bağlı rəsmi açıqlama yaymayıb.

□ E.SEYİDAĞA,
"Yeni Müsavat"

REAL Partiyasının lideri İlqar Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. İl Məmmədov binadan çıxdıqdan sonra jurnalistlərə bildirilib ki, ictimai təhlükəsizlik səbəsinin rəisi Nurulla Məmmədənovun qəbulunda olub. Onun sözlərinə görə, görüş zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətində REAL-in mayın 28-nə planlaşdırığı tədbirlərə toxunulub. İl Məmmədov qeyd edib ki, yaxın vaxtlarda REAL İdare Heyəti vəziyyəti müzakirə edəcək və öz qərarını açıqlayacaq.

Bundan önce partiya Bakının mərkəzində İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyəti abidəsinin önünə çıçək qoyacaqlarını bildirib.

Partiyanın İdare Heyətinin üzvü Natiq Cəfərli "Yeni Müsavat" a dedi ki, ictimaiyyətə 28 May tədbirləri ilə bağlı məlumat veriləcək. Sosial şəbəkələrdə konkret çağırışlar olmasa da, bayram günü ilə bağlı ötənilki yürüşün təkrarlanacağı ehtimalı barədə yananlar var.

Məlumdur ki, bu dəfə Respublika Günü Bakıda Avroliqa finalından bir gün öncəyə təsadüf edir. O zaman şəhərdə minlərlə turist olacaq. Bəzilərinin fikrincə, Britaniya mediasının Azərbaycana qarşı apardığı antitəhlükə kampaniyasını nəzərə alıqdə Bakıda yürüş keçirmək və diqqəti siyasi məsələlərə yönəltmək lüzumsuzdur. Onlar hesab edirlər ki, bayramı yürüş şəklinde təşkil etmək və sanksiyalaşdırılmamış aksi-



qət çəkməyə can atırlar. Eləcə də adını çəkdiyiniz həmin siyasi dərnək (REAL Partiyasını nəzərdə tutur - E.S.) bu güne kimi mitinq keçirməyib, amma final yarışına bir gün qalmış İstiqlaliyyət abidəsinə gül qoymaq istəyirlər.

Təbii ki, bu, onların hüququndur və yekunda razılığı Bakı Şəhər İcra Hakimiyəti verir. Lakin Azərbaycan həmişə beynəlxalq yarışlara,

bərədə absurd mülahizələr irəli sürür, gah da Bakıda hotellərin Londondan baha olduğunu bəhanə edirlər. Əgər Bakıda hotellər bahadırsa, buyursunlar London-dakı ucuz hotellərin qiymətlərini açıqlasınlar.

- Yəni hesab edirsiniz ki, bütün bunlar təzyiq vasitələridir?

- Əlbəttə ki. Azərbaycana siyasi təzyiq göstərməklə müstəqil siyasetindən cəkindirmək cəhdləri var ve ölkədəki "5-ci kolon" nümayəndələri də onların sifarişini canfəşanlıqla yerinə yətirməyə hazırlıdır. Amma onlar bu addimları ilə heç bir nüfuz qazana bilməzlər.

"Bakıda özlərini "sarı jiletli" lər kimi aparsalar..."

Aydın Mirzəzadə: "Həmin siyasi dərnək bu günə kimi mitinq keçirməyib, amma finala bir gün qalmış..."

yaya çevirmek polisle qarşıdurmaya getirə bilər. Bu da dünya mediasında final ərefəsində xoşagəlməz reaksiyalara səbəb ola bilər.

Bu mövzuda "Yeni Müsavat"ın suallarını Milli Məclisin Müdafia, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-çı deputat Aydin Mirzəzadə cavablandırıb. YAP-çı deputat önce bunları deyib: "Əslində biz

öyrəşmişik ki, hər dəfə Azərbaycanda mötəbər bir yarıç keçirilərken radikal müxalifət nümayəndələri provokasiya təşkil etməye çalışınlardır. Sonradan məlum olur ki, onlara bu təxribatları etmək xaricdən gələn sifarişdir. İl boyu ölkədə heç bir aktivliyi olmayanlar qəfildən peydə olurlar, ətraflarına 5-10 adam toplaşır, əllərində plakatlarla küçəyə çıxaraq diq-

tədbirlərə yüksək səviyyədə hazırlanıb, bizim təcrübəmiz var və hər bir təxribatın qarşısını almağa hazır olan ayıq-sayıq, peşəkar hüquq-mühafizə orqanlarımız var. Bu nöqtəyə-nəzərdən onlar özlərinə partiya, müxalifət yox, "futbola dəstək qüvvəsi" adını qoysunlar".

- Sizca, burada bir məqsəd, nəyisə qoparmaq niyyəti güdürlür?

- İlk növbədə onlar alter-

Azərbaycan demokratik, hüquqi bir dövlətdir. Əgər hansı kiçik qruplar qanunu pozacaqlarsa, Bakıda özlərinin "sarı jiletli"lər kimi aparmaq istəyeciklər, Azərbaycan dövləti qanuna müvafiq qaydada tədbirlər görecək.

Ümumiyyətlə, dünyada müstəqil siyaset yürüdən ölkələrde beynəlxalq yarışlar, tədbirlər keçiriləndə onlara qarşı təzyiq göstərən, kampanyalar təşkil edən dairələr var.

□ **Emil SALAMOĞLU,**
"Yeni Müsavat"

Müxalifətin 28 May "ayrılığı"

Tural Abbaslı: "Xalq, iqtidar və müxalifət bir olmalıdır"

Əli Orucov: "Onları bir çətir altına yiğmaq utopiyadır"

Xəzər Teyyublu: "Hələ də bu alınmir"

28 May Respublika Gündündə ölkə müxalifəti hər il olduğu kimi, bu il də Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıda abidəsinə ziyarət edəcək. Artıq ziyarət saatləri məlum olmağa başlayıb.

Bu günlə bağlı diqqəti yənə də müxalif qüvvələrinə abidəni pərakəndə şəkildə ziyarət edəcəkləri çəkir. Bu da haqlı olaraq, düşərgədə birliyin olmaması məsələsini bir daha gündəmə getirir. Görünən odur ki, bu qüvvələrin her biri tərəfindən qəbul edilən görkəmli dövlət xadiminin adı ilə bağlı olan Cümhuriyyət Gündündə belə müxalifət bir araya gələ bilmir.

Bir neçə partiyanın ziyarət saatı və pərakəndə şəkildə ziyarətlərə bağlı mövqelərini aldıq.

Azərbaycan Xalq Hərəkatı və Qarabağ Komitesinin təsisçilərindən olan AĞ Par-



Tural Abbaslı



Əli Orucov



Xəzər Teyyublu

tiya başqanı Tural Abbaslı təmsil olunduqları qurumlarının 28 Mayla bağlı qərarlar qəbul etdiyini söylədi: "Mayın 25-də saat 12:00-da ADP qərargahında "AXH Cümhuriyyət yolunda" adlı böyük bir tədbir keçirəcəyik. AĞ Partiya olaraq, təşkilatlarından biri kimi bu bayram tədbirində aktiv iştirak edəcəyik. Eyni zamanda Qarabağ Komitəsi olaraq, ayın 28-de saat 10:00-da Məhəmməd Əmin Rəsulzadənin abidəsinə zi-

rət etməklə bağlı qərar qəbul etmişik. Cümhuriyyət Günü bu şəkildə keçirəcəyik. Partiya olaraq bu iki qurumdan ayrı hər hansı bir ziyarət nəzərdə tutmamışq. Çünkü bunun üçün böyük bir enerji sərf etməliyik. Bunun üçün də zamanımız yoxdur. Könüllü istərdi ki, Rəsulzadənin xatirəsinə hörmət olaraq Cümhuriyyət gündündə müxalifət birgə tədbirlər keçirsin, ziyarət təşkil etsin. Ən azından, bu, müxalifətin birliyi yolu-

da başlanğıc ola bilərdi. Hətta daha irəli gedərək deyə bilərəm ki, 28 May kimi milli günlərdə neinkin müxalifət birgə ziyarət təşkil etmelidir, hakimiyət də protokolunda bu günü ayrıca qeyd etsə, daha yaxşı olardı. Dünyaya bu yolla birləşməmiş etdirmək şanslarını hər zaman yaratmalyıq. Bu gün iqtidar da görür ki, xalqla, müxalifətə birlikdə olmadıqda xaricden üçüncü qüvvələrin təzyiqlərinə şərait yaranır. Son-

olaraq mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı bəzi dövlətlərin sünü ajitaj yaratması bunu bir daha sübut etdi. Daxilde bir olub nə qədər güclüsənse, xaricdə də o qədər güclüsən. Əslində 28 May kimi önemli tarixləri bütün dünyaya nümayiş etdirmək, bizi istəyən və ya istəməyən qüvvələrə göstərmək daxilde birliyimizi, dövlətçiliyə sədəqətimizi göstərə bilərik. Biz AĞ Partiya olaraq, bu birliyə hər zaman hazırlıq. Milli günlərdə birliyin, müttəfiqliyin, tərəfdəşliyin tərəfindəyik.

Xalq, iqtidar və müxalifət bir olmalıdır. Amma təəssüflər olsun ki, indiki reallıqlar buna imkan vermir. Ümid edirik ki, üzümüze gələn milli günlərdə bu nüanslar nəzərə alınacaq".

KXCP-nin idare heyətinin üzvü Xəzər Teyyublu: "Respublika Gündündə bütün müxalifələr, cəhdərələr edilse belə, bu, mümkün olan şey deyil. Müxalifət normal yanaşanda da birləşməsi mümkün olmur. Sağlı var, solu var, mərəkçisi var, iqtidardakıların təsnifatı ilə desək, radikalı, konstruktiv, ənənəvisi, qeyri-ənənəvisi var. Bütün buları bir çətir altına yiğmaq utopiyadır".

gün saat 10:00-da partiya fəalları ilə Rəsulzadənin abidəsinin kənd məzarlığında uyuyan doğmalarının qəbirlərini ziyarət edəcək".

AMİP katibi Əli Orucov ziaretlə bağlı hələ qərar vermədiklərini söylədi: "28 mayda Rəsulzadənin ziyarəti barədə üzümüzə gələn Siyasi Şuranın iclasında konkret qərar veriləcək. Ziyarətin hansı formada və nə vaxt gerçəkləşdirilməsi də həmin iclasda dəqiqləşdiriləcək. Amma bunlar xırda, ciddi önem kəsb etməyən məsələlərdir. Azərbaycan cəmiyyətinin də problemi müxalifətin birləşib-birləşə bilməməsi, hansı ziyanəti birlikdə edib-etməməsi deyil, ölkədəki indiki qeyri-demokratik durum, sosial-iqtisadi vəziyyətdir. Bundan sonra da on illərle oturub müxalifətin birleşməsi ilə bağlı müzakirələr, cəhdərələr edilse belə, bu, mümkün olan şey deyil. Müxalifət normal yanaşanda da birləşməsi mümkün olmur. Sağlı var, solu var, mərəkçisi var, iqtidardakıların təsnifatı ilə desək, radikalı, konstruktiv, ənənəvisi, qeyri-ənənəvisi var. Bütün buları bir çətir altına yiğmaq utopiyadır".

□ **Cavansir Abbaslı,**
"Yeni Müsavat"

Xarici ölkələrə sığınan bəzi xəyanətkarlar Azərbaycanın cənub bölgəsində yaşayan qəhrəman talış millətinin adından sui-isti-fadə edib, öz məkrli niyyətlərini həyata keçirməyə cəhdər edirlər. Ən bağıtsız hal odur ki, belə xainlər hətta işgalçı Ermənistanda da əlaqələr quraraq talışların guya "azad" edilməsi uğrunda mübarizə apardıqlarını iddia edirlər.

Qəzetiimizin ötən sayında belə vətən xainləri barədə geniş yazı dərc olunmuşdur. 1993-cü ildə ölkədə yaranmış hakimiyət böhranından istifadə edən qüvvələrin, xərici kəşfiyyat orqanlarının əlində oyunağa çevrilmiş Ələkərim Hümmətov və digərləri Azərbaycan dövlətinin onlarla humanizm prinsipləri çərçivəsində davranmasından dərs almayıb, əvəzində xəyanətkar addımlarını davam etdirirlər. Bu yaxınlarda separatçı fealiyyətə görə Rusiyada həbs olunaraq Azərbaycana təhvil verilən Fəxrəddin Abbaszadə ilə bağlı baş verenlərdən də dərs çıxarılmayıb. Bəs indiki situasiyada Avropada, Rusiyada, həmçinin Ermənistanda yaşayan məkrli qüvvələr Azərbaycanın cənub bölgəsində separatizmi körükleyə bilərmi?

Bununla bağlı önce cənub bölgəsinin deputatlarına müraciət etdi.

"Mən bu haqda bir neçə dəfə danışmışam. Özlərini talış bölgəsindən sayan və bu bölgəni özlərinə dayaq bilən, oradakı insanların pis vəziyyətdə yaşamasını çox arzu edən bir qrup şəxs həm Ermənistanda, həm də digər ölkələrdə dövlətimizin, prezidentimizin əleyhine fealiyyət göstərirler. Onlar daim Azərbaycan prezyidentinin uğurlu iqtisadi və siyasi fealiyyətinə kölgə salmaq isteyirlər, belə hallar mütəmadi olaraq baş verir".

75 sayılı Lənkəran - Məsallı seçki dairəsindən deputat seçilmiş Cavanşir Paşa-zadə bu fikirləri "Yeni Müsavat" a açıqlamasında bildirdi. O qeyd etdi ki, Ələkərim Hümmətov, Fəxrəddin Abbaszadə (Aboszadə) kimi Azərbaycana, həmçinin talış millətindən olan insanlarımıza zərər vurmaqdan başqa heç bir işi ilə yadda qalmayan bu şəxslərin heç biri əslində talış deyillər: "Onlar o bölgəyə gəlmə insanlardır. Həmin insanlar daxili kin-küdürətlərini bu günü qəder göstərməkdədir". C.Paşa-zadə əminliklə bildirdi ki, 1990-ci illərdə tərədilən təxribatlar heç vaxt təkrar oluna bilmez: "Bu, mümkün deyil. Həmin şəraitit bir daha yaratmaq isteyənlər heç nəyə nail ola bilməyəcəklər. Çünkü cə-

nub bölgəsində yaşayan talışlar onların məram-məqsədlərini yaxşı başa düşür və onları qəbul etmirlər".

Deputat hesab edir ki, separatçılıq fealiyyəti ilə məşğul olanların sığındığı ölkələrə müraciət edib onları cəzalandırılmasına nail olmaq lazımdır:

"Təbii ki, Ermənistanın münasibəti belli-

çisinin ətrafında six birleşib-lər. Orada demək olar ki. O ruh, o tendensiya yoxdur. Vaxtilə məqsədlərinə çatmaq istədilər, mümkün olmadı".

H.Rəcəbli qeyd etdi ki, separatçılardan Ermənistana eməkdaşlığı və ermənilərlə birgə hərəkət etməsi talış camaatında qəzəb və ikrah

zirdirlər. Bu bölgədə vətənpərvərlik hissi kifayət qədər güclüdür. Talışlar heç vaxt özlərini Azərbaycandan ayrı hesab etmirlər". H.Rəcəbli hesab edir ki, Azərbaycana qarşı cəbhə açmağa cəhd eden hər kəs cəzalandırılmalıdır: "Təkçə onlar yox, axıniyə biz ordutanları bura getirməyək?! Bütün xaricdən kendini, yaxud Qazağın 7 kəndini işğal edə bilməzdilər. Bu, separatizm olsaydı, Dağlıq Qarabağdakı azsaylı ermənilər özlərindən qat-qat artıq olan azərbaycanlılara qarşı bu hərəkətləri edə bilmezdilər. Ona görə də bu, separatizm deyil, Azərbaycan-Ermənistən müharibəsidir. Amma

mək imkanları yoxdur. Amma hər halda, sayıq olmaq və o bölgələrdə izahat işlərini aparmaq lazımdır".

F.Quliyev hesab edir ki, Azərbaycana qarşı bu cür təxribatlar töötətmək istəyən, bələcülük fealiyyəti göstərənlərin hamısı ölkəmizin xüsusi xidmət orqanları tərəfindən dərhal zərər-

Vətən xainləri separatçılığı körükleyə bilərmi - deputatlardan reaksiyalar



Cavanşir Paşa-zadə: "Cənub bölgəsində yaşayan talışlar onların məram-məqsədlərini yaxşı başa düşür və onları qəbul etmirlər"

Hadi Rəcəbli: "Separatçılardan Ermənistana eməkdaşlığı və ermənilərlə birgə hərəkət etməsi talış camaatında qəzəb və ikrah doğurur"

Arzu Nağıyev: "Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır"

dir. Ancaq digər dövlətlər ki, var, onların Azərbaycanla normal münasibətləri mövcuddur. Sadəcə, həmin ölkələrin də daxilində müxalifə var və onlar Azərbaycana qarşı müxalif olan şəxslərlə əlaqəyə girib belə kampaniyalar aparırlar. Təbii ki, bunlar boş-boş şeylərdir. Yəni yuxarıda adını çəkdiyimiz üzüqara dövlətdən başqa, heç bir ölkə Azərbaycana qarşı belə xain planlarında yer almayıb. Ancaq həmin ölkələrdəki müxalif qüvvələr Azərbaycana qarşı fealiyyət göstərənlərlə birləşib ne isə töötəmək isteyirlər. Lakin onların səyəri uğursuzluqla nəticələnəcək".

Əmək və sosial siyaset komitəsinin sədri Hadi Rəcəbli de separatçılara qarşı amansız olmanın tərəfdarıdır: "Separatçı qüvvələr cənub bölgəsinin əhalisində öz məqsədləri üçün istifadə edə bilməzlər. Çünkü bu gün vətəndaşlarımız dövlət baş-

doğurur: "O insanlara ikrah-hala yanaşırılar ki, bunlar gedib bizim düşmənlərimizlə "baçı-qardaş" olublar. İkincisi, Azərbaycanın cənub bölgəsində İsləm dininə tapılmış, Allahdan qorxan, qanunlara hörmət edən insanlar yaşayır. Bu bölgənin camaati cənab prezident İlham Əliyev, əvvəller də Heydər Əliyev cənablarına daim dəstək verib. Ancaq bu bölgənin əhalisində separatçılıq, bələcülük elementləri demək olar ki, yoxdur".

Komitə sədri qeyd etdi ki, Ə.Hümmətovdan vaxtılıxarıcı qüvvələr, xüsusilə deşimal qonşumuzdakı ayri-ayrı dairelər istifadə edirdi: "Amma nə qədər çalışalar da, onların planı baş tutmadı. Çünkü camaat buna getmədi. Talışlar da Azərbaycanın digər əhalisi kimi, Qarabağ torpaqları uğrunda çoxsaylı şəhidlər verib, bu gün də ərazilərimizi erməni işgalından azad etməyə ha-

Azərbaycan dövlətinə və həkimiyətinə çamur atanlarla bağlı məsələ qaldırılmalı və onların cəzalandırılmasına nail olmalyıq. Təbii ki, onlar qüvvə deyiller, fərdlərdən ibaretdirlər, məqsədlərinə nail olmayacaqlar. Ancaq istənilən halda, belələrinin hüquqi yolla cəzalandırılması lazımdır. Eyni zamanda kütle arasında təbliğat işi aparımlı, məsələlərə aydınlıq tərihməlidir".

Separatçı qüvvələrə qarşı sərt mövqə sərgilməyi zəruri sayan, bununla bağlı parlamentdə çıxışlar edən deputat Fərəc Quliyev isə qəzetiimizə əvvəlcə dedi ki, Qarabağda baş vərənləri separatizm kimi qiymətləndirməyin əleyhinədir: "Bu, Ermənistənə Azərbaycana qarşı mühəbisidir və orada baş verən hadisələri yerli etnik ermənilər törədə bilməzdi. Bu, etnik qarşıdurma olardısa, ermənilər Naxçıvanın Kərkı

sizləşdirilməlidir: "Mən he-sab edirəm ki, bunlara ən ağır cəzalar kəsilməsə, ayaqları yer alar və düşünərlər ki, belə hadisələri töötəmək mümkündür. Hamımız metro hadisəni xatırlayıq". **Deputat hesab edir ki, separatçılıq fealiyyətini davam etdirənlərin yaşadığı Avropa ölkələri və qonşu Rusiya ilə danışmaq lazımdır:** "Mən dəfələrlə parlamentdə də məsələ qaldırmışam ki, müraciət etmək lazımdır, oradakı səfirlərin işi bundan ibarətdir. Bizim müvafiq qurumlar həmin ölkələrin uyğun xidmətləri ilə əlaqəyə girməli, onları mütləq ölkəyə qaytarmalı, həmin şəxslər cəzalarını çəkməlidirlər. Hərada olmalarından asılı olmayaq, belə məsələlərdə güzeşə olmaz! Həmin ölkələrlə başqa müstəvilərdə aparılan əməkdaşlıq zamanı da mütləq siyasi ritorika ortaçıda olmalıdır. Açıq deyilməlidir ki, belə adamlara dəstək verəsinizsə, bizim münasibətlərimizə təzədən baxılmalıdır".

Sabiq milli təhlükəsizlik zəbiti Arzu Nağıyev isə qəzetiimizə açıqlamasında dedi ki, Ermənistən xüsusi xidmət orqanları tam şəkildə separatizm kanalında öz fealiyyətlərini davam etdirirlər: "Buna təbii ki, onların havadarları olan dövlətlərin də dəstəyi var və birbaşa onların diktəsi ilə hərəkət edirlər. Fəxrəddin Abbaszadənin hebsi və ekstradisiyasından sonra bu məsələ sakitləşib. Çünkü separatizmi təbliğ edən şəxslər artıq özlər üçün bir nəticə çıxarıblar. Heç vaxt onlar gözləmirdi ki, Rusiya onu təhvil versin. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır və bu gün elə bir ciddi tehdid sayıla bilmez".

□ E.PAŞASOV,
"Yeni Müsavat"

UEFA Avropa Liqasının finalında oynayacaq "Arsenal"- "Çelsi" qarşılımasına 5 gün qalır. Həm Azərbaycan, həm bütün dünyanın futbol azarkeşlərinin böyük səbir-sizlikle gözlediyi finala əvvəl "Arsenal"ın yedek oyuncusu Henrix Mxitaryanla bağlı kölgə salmaq cəhdləri oldu. Amma alınmadı.

"Mxitaryan oyunu" alınmadıqda isə "ehtiyatda" dəha bir plan vardı. Biletlərlə bağlı məsələ... Nə idi bu bilet məsəlesi? Finala çıxan klublar əvvəl deyirdilər ki, bəs UEFA bizi az bilet ayırb. Hər klubu cəmi 6 min bilet. UEFA da rəsmən bildirmişdi ki, söhbət 6 min biletən getmir. Klubların hər birinə də 4 min bilet veriləcək. 6 min bilet satıldıqdan sonra təbii... Bildiyimiz qədəri, "Çelsi"nin bu məsələdə cıqallığı yox idi. "Arsenal" isə yaxasını cirirdi ki, 6 min bilet azdır, azarkeşler gəlmək isteyir və sairə...

İndi nə baş verib? "The Times" nəşri son sayında yazıb ki, "Arsenal" ve "Çelsi" 6 mindən çox biletli geri qaytarmaq niyyətindədir. UEFA hər klubu 5800 bilet ayırsa da, "Arsenal" tərəfi onlardan 3500-ünü, "Çelsi" isə 2000-ni sata bilib. Həmçinin qurumun sponsorlar üçün ayırdığı 2000 bilet də geri qaytarıla bilər. Xub, bunun səbəbi nəymış? Yenə köhnə "erməni-ingilis yallısı"- Bakıya uçuşların az olması, məsaflənin uzaqlığı və viza problemləri...

Bu bəhanələrlə bağlı həm UEFA, həm AFFA, həm də digər yetkili qurumlar günlərdir ki, açıqlamalar verirlər. Amma bu ingilislər inadlarından dönmürələr. Əlində biletini olan ingilis və ya qeyri-ingilis cəmi 5 dəqiqə ərzində aeroporta və ya digər sərhəd məntəqəsində qurulan terminallardan viza ala bilirsə, bu

İngilisləri dünya çempionu edən Tofiq Bəhramovun vətəninə bu nə qərəz?

Mxitaryandan sonra ingilislər bilet sata bilməmələrinin "heyfini" də Azərbaycandan çıxmamaq isteyirlər

nə bəhanədir axı? Bileti azarkeşlərinizə sata bilmirsizsə, onlar yolun uzaqlığını bəhanə edirlərsə, burada Bakının, UEFA-nın nə günahı var? Yolun uzaqlığı aydınlaşdır, amma 2015-ci ilde UEFA Superliqasının finalı Tiflisdə keçiriləndə iki ispan klubu heç yolu uzaqlığını bəhanə etməmişdi axı... Tiflis Bakıdan coxmu yaxın, İspaniya Ingilərədən coxmu uzaqdır? Bunları futbola baxan mətbəli də hesablaya bilər, həmçinin ağıl verən ingilis mediası da.

Ötən il Kiyevə Çempionlar Liqasının finalına gələn başqa bir ingilis klubu "Liverpol" Ucraynanı və onun paytaxtını bu qədər tehlükəsiz hesab edirdilərse, niyə indi ingilislər ondan daha tehlükəsiz olan Bakıdan çəkisinsərlər ki? Həmin finaldan üç il əvvəl Kiyev küçələrində baş verən qırğınılər unudulmayıb axı...

Tiflis və Kiyev kimi Bakı da bu cür yarışları layiqince qəbul etməye hazırlırdı, bunu bir neçə beynəlxalq yarışlarda da sübut edib. 2017-ci ilin sentyabr ayının 20-də finalın Bakıda keçirilməsinə qərar verilib, özü də üç ölkə stadionu arasında seçim edilərək. UEFA bütün məsələləri nəzərə alıb finalı



Bakıya təyin edib. İndi bu qərərə görə tekce Bakını deyil, UEFA-nı da qaralayırlar.

Bele görünür ki, Mxitaryandan sonra ingilislər bilet sata bilməmələrinin "heyfini" də Azərbaycandan çıxmamaq isteyirlər. Azarkeşin gəlmək istəmir, Bakı "günahkardı", Mxitaryan gelmir, Azərbaycan "günahkardı", bilet bahadır AZAL günahkardır...

Hansı ölkədə bu cür miqyaslı yarış olanda problem ya-

şanmış ki? Kiminsə pasporunda problem olur, kiminin vizasında, kiminin səhhətində... Bunlara görə bu yarışmanı təşkil edən, həm də xüsusi qazancı olmayan Bakıya bu qədər ləkə atmaq, yumşaq deşək, insafsızlıqdır. Sərt desək, Allahsızlıq...

Final da layiqincə keçəcək, Azərbaycan yarışı ən yüksək səviyyədə tamamlayacaq. Azarkeşlər bəlkə bir də Bakıya qayıtmak isteyəcəklər. Ancaq

Azərbaycana ləkə yaxmaq

edən azərbaycanlı yan xətt hakiminin vətəninə bu qədər qərəzli münasibət haradan qaynaqlanır axı? Tofiq Bəhramov 1966-ci ilə Uemblı stadiyonunda dünya çempionatının finalında İngiltərə-Almaniya oyununda göstərdiyi prinsipiallıq nə tez yaddan çıxdı? Ingilisləri tarixlərində ilk və hełə ki son dəfə dünya çempionu

□ Nazim SABIROĞLU,
Musavat.com


İstanbul uğrunda "davanın" son mərhələsi başlayır

23 iyun seçkilərinin nəticələri hər mənada Türkiyədə siyasi "nəbz yoxlaması" olacaq

Mayın 22-də Türkiye Yüksek Seçki Kurumu (YSK) martın 31-de keçirilen bələdiyyə seçkilərinin yekun nəticələrini elan edib. Və təbii ki, əsas diqqətlər isə təbii ki, İstanbul Büyük Şəhər Bələdiyyə seçkilərinə yönəlib. Çünkü YSK-nın İstanbul mer seçkilərinin nəticələrini ləğv etməsi Türkiye qarşısında qarşılıqlı və YSK-nın qərarı tənqid olunub.

Məlum olduğu kimi, YSK seçkilərdən 37 gün sonra 4-ə qərəbi 7 komissiya üzvünün səsi ilə İstanbul mer seçkilərinin nəticələrini ləğv edib. Mayın 22-də elan olunan yekun qərarda İstanbul seçkilərinin nəticələrinin ləğv etilməsi sebəbələrinin eks olunduğu 250 sehibəkəl material yer alıb.

YSK-nın rəsmi səhifəsində yer alan bu məlumatda sebəbələr bir-bir sıralanıb. İlk olaraq İstanbul üzrə imzası və sayım qeydiyyatı olmayan 108 seçki qutusunda 30281 seçici səsinin aşkar edilməsi qeyd olunur. 18 məntəqədə sayım qeydiyyatı cədvəli tapılmayıb. 754 məntəqə sədri dövlət məməru olmayıb. Qanun Hökmü Qərarnamə



YSK-nın qənaətinə görə, İstanbul seçkilərində 8848 ədəd protokolun hazırlanmasında yanlışlıq üzə çıxış və bu da ümumiyyətə 1 milyondan çox seçicinin səsinin hüquqi baxımdan qeyri-müəyyənliliyinə səbəb olub.

Eyni zamanda bildirilib ki, ilkin olaraq 320 min etibarsız səs müəyyən olunduğu halda, səslərin yenidən sayılması nə-

ticesində bu rəqəm 314243-e düşüb. Bu vəziyyət səslərin yenidən sayılması üçün səbəb olaraq qəbul olunub.

Bundan başqa, 1229 nəfər olmuş şəxsin yerinə səs verilməsi, 10290 nəfərin hebsxana və başqa seçici siyahısında olan şəxsin səs verməsi, 5287 nəfərin isə həm İstanbul, həm də məhkum siyahısından səs verdiyi müəyyən olunub.

Ancaq etirazlara baxmayaq, YSK AKP-nin seçkilərin saxtalaşdırıldığı və hətta seçki cinayeti töredildiyinə dair çoxsaylı şikayətlərini əsas gətirərək nəticələri ləğv edib. Növbəti seçkilər iyunun 23-də keçiriləcək. Hazırda təkrar seçkilərin seçki kampaniyası davam edir.

Müşahidəciler İstanbulun

Türkiye siyaseti üçün mühüm

əhəmiyyət kəsb etdiyini bildirir-

lər. Məsələ ondadır ki, bu il mar-

tin 31-də İstanbul bələdiyyəsi

hakim AKP-nin nəzarətində

olub. 1994-cü ilə isə hazırlı-

president Rəcəb Tayyib Ərdo-

ğan İstanbul bələdiyyə seçkilərini

qazanaraq Türkiyənin ən böyük şəhərinə rəhbərlik etib

və bununla da faktiki olaraq ha-

kimiyətə yolu açılıb. Ümumiyyət

lət isə İstanbulda nəzarət

edən siyasi qüvvənin hakimiyyətə

nəzarət edəcəyi ilə bağlı

ümmüki bir görüş var. Bu səbəb-

dən də hazırda hakim partiya

bu şəhər uğrunda CHP ilə fakti-

ki olaraq savaşır. Ölək prez-

identi, hökumət üzvləri, daxili iş-

lər naziri günlərə İstanbulda

oturaraq kampaniya aparır. 23

iyun seçkilərinin nəticələri hər

mənada Türkiyədə siyasi "nəbz

yoxlaması" olacaq.

□ Kənan RÖVŞƏNOĞLU,

"Yeni Müsavat"

ADP, Ümid Partiyası və Doğru Yol Partiyasının blok yaradacağı barədə mediaya açıqlama verilməsindən bir aya yaxın vaxt keçəsə də, hələ ki blok rəsmi elan olunmayıb. Məsələnin hazırda nə yerde olduğunu öyrənmək üçün ADP sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat" a bildirdi ki, blokun rəsmi təsis edilməsinə ADP və Doğru Yol Partiyası tam hazırdır. Sadəcə olaraq, onların müttəfiq kimi nəzərdə tutduğu Ümid Partiyası belə hesab edir ki, buraya başqa bir neçə təşkilatı da daxil etmək lazımdır: "Ümid Partiyası bu istiqamətdə müəyyən işlər aparır. Lakin bu işlərin nə yerdə olduğunu, sonunun necə olacağı barədə mənədə məlumat yoxdur. Sadəcə, bildiyim odur ki, iş aparırılar".

"Çoxlu sayıda partiyaların iştirakı ilə əvvellər də bloklar fəaliyyət göstərib. Ciddi nəticələrə nail olmaq mümkün olmayıb. Belə bir təcrübə olduğu halda çoxsaylı partiyaların iştirakı ilə blok yaratmanın perspektivi varmı" sualına S. Cəlaloğlu belə cavab verdi: "Elmi yanaşma ondan ibarətdir ki, səhvleri aradan qaldırmaq üçün təcrübəni təkrarlamış, harada səhv'lərə yol verilibse onu aradan qaldırmaq lazımdır. Bütün sahələrdə belədir. Məsələn, kosmosa peyk göndərirlər, peyk gedib mehv olur. Ancaq birinci peyk mehv oldu deyə, peyk göndərilməsinə son qoyulmur, ikinci, üçüncü peykler göndərilir. Yəni tə-

ADP sədri siyasi blok yaratmağı kosmosa peyk uçurmaqla müqayisə etdi

Sərdar Cəlaloğlu: "Biz uzunmüddətli fəaliyyət göstərən blok yaratmağı nəzərdə tuturuq"



arlama səhv'lərin aradan qaldırılması üçündür. Tamamilə normal bir şeydir ki, əvvəlki təcrübədə hər hansı bir uğursuzluq olubsa, yeni təcrübə həmin uğursuzluqlar nəzərə alınaraq yüksək seviyyədə həyata keçirilsin".

Yaradılmasına hazırlıq gədən blokun adının necə olacağına gəlincə, Sərdar Cəlaloğlu qeyd etdi ki, hələ Ümid Partiyasından cavab gözlənilir. Ümid Partiyasının apardığı danışçılar nəticəsində bilinəcək ki, blokun adı necə olsun.

Blokun seçki bloku, yoxsa siyasi blok olacağının barədə sualımıza isə ADP sədri cavabında dedi ki, əger blok rəsmi olaraq yaradılacaqsa, qisamüddətli fəaliyyət üçün yaradılmaca: "Biz uzunmüddətli fəaliyyət göstərən blok nəzərdə tuturuq. Bloku siyasi blok olaraq yaradıb prosesin gedişində seçki blokuna da çevire bilərik. Burada heç bir problem yoxdur. Əger tərəflər razı olsa biz istərdik ki, seçki bloku olsun".

Mövcud olan digər müxəlifət birləşmələri ilə əməkdaşlıq məsələsinə gəlincə, Sərdar Cəlaloğlu bildirdi ki, əslində yeni blokun yaradılma təşəbübüün əsasında dayanan arqumentlər bu məsələyə aydınlıq getirir: "Biz düşünürük ki, həm Milli Şuranın, həm

Azərbaycan Xalq Hərəkatının apardığı siyasetdən fərqli bir yol seçmək lazımdır. Təcrübəye baxaq. Baxmayaraq ki, Milli Şura uzun illərdir fəaliyyət göstərir və son vaxtlarda daha bir birləşmə-AXH yaranıb, yenə də Azərbaycandakı ictimai-siyasi hadisələrə ciddi surətdə təsir edə biləcək küləni bir araya getirmək mümkün olmayıb. Həmin birləşmələrin müəyyən tərəfdarları var, amma böyük çoxluq hələ də gözələmə mövqeyindədir. Ona görə də biz yeni bir yol təklif edirik. Gözələmə mövqeyində olan vətəndaşların da müəyyən hissəsi bu yolla prosesə qoşmaq lazımdır. Şübhəsiz, bu, o demək deyil ki, bizim yaradacağımız blok qeyd olunan problemi köklü həll edəcək. Cox güman ki, bizdən sonra

baycan dilində yerli fanatlara da səslenib: "Azərbaycanlı qardaşlarım! Biz bunu etdik - finaldayıq! Bakıda görüşənədək".

Qeyd edək ki, Avropa Li-

da müəyyən qədər elektorat qalacaq ki, onlar yene də ictimai-siyasi proseslərə qoşulmayacaq və yeni bir təşəbbüsə ehtiyac olacaq. Vətəndaşların daha geniş kütlələrini öz taleplerinin həlli prosesinə qoşmaq üçün onlara bir alternativ yollar teklif etməliyik. Bunun da bir elmi əsası var. Cəmiyyət mürəkkəb sistemdir, mürəkkəb sistemlər yalnız alternativ inkişaf edə bilər. Totalitar cəmiyyətlərdə ancaq bir yol göstərilir. Amma demokratik cəmiyyətlərdə alternativ yollar olmalıdır. Xalq bu alternativlərin hansına üstünlük verəcəkse, xalqın tarixi də o istiqamətdə inkişaf etəməlidir. Məsələn, tutaq ki, Milli Şura küçə və meydan mübarizəsi ilə Azərbaycanda siyasi hakimiyətin dəyişilməsi yolunu tutub. AXH təxminən Milli Şuranın fealiyyətinə uyğun, ona xas bir yol tutub. Biz isə belə hesab edirik ki, Azərbaycanda dinc demokratik dəyişilmələr olmalıdır. Bu dəyişikliklərə nail olmaq yolu yalnız konfrontasiyadan yox, həm də konsolidasiyadan, konensusdan keçir".

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

Tanınmışlar "Çelsi"yə, yoxsa "Arsenal" a azarkeşlik edəcəklər?

Partiya sədrləri, baş redaktorlar, jurnalistlər "topçular"la "zadəganlar"ın Bakı finalından danışdır...



İqbal Ağazadə



Natiq Cəfərli



Zahir Əzəmet

Geçen həftə Bakıda ilk dəfə Avroliqanın final oyunu keçiriləcək. Bu qarşılaşmaya ingilis finalı da deyirlər. Çünkü "topçular" ləqəbli "Arsenal" Londonun digər klubu, "zadəganlar" adlanan "Çelsi" ilə görüşəcək.

Azərbaycanda hər iki komandanın kifayət qədər azarkeşləri var və onların sırasında tanınmışlar da yer alır. Bu barədə keçirdiyimiz sorğu zamanı maraqlı cavablar aldıq.

"Mən "Çelsi" komandasına azarkeşlik edəcəyəm. Bu klubla rəhbətim Mourinyonun baş məşqçisi olduğu döndən yaranıb. Sonrakı dövrədə onların oyun tərzi məni q-

ne elədi. Yeni "Çelsi"də bir zadəganlıq var".

Bu sözləri "Yeni Müsavat" a Ümid Partiyasının sədri İqbal Ağazadə ingilis finalında hər hansı klubə azarkeşlik edəcəyi ilə bağlı sorğumuza cavab verərkən bildirdi. İ.Ağazadənin fikrincə, türk esilli futbolçu Məsud Özilə

göre "Arsenal" a hörmət göstərmək olar: "Lakin "Arsenal" müvəqqəti xarakterli komandanadır. Məsələn, "Manchester Yunayted", "Manchester Siti" kimi klublar da mənə mövsümi komandalar kimi gelir. Düzdür, Aleks Ferqussonun dövründə "Manchester Yunayted" sanballı komanda idi, amma indi həmin klubdan

əsər-əlamət qalmayıb. Ona neinki fransızın, almanın, ingilisin komandasına azarkeşlik etmək məcburiyyətində qalaq. Amma bugünkü reallıqla bərəşmaliyiq. Mənimse hər ölkədə azarkeşlik etdiyim bir komanda var. Ingiltərədə azarkeşlik etdiyim klub "Çelsi"dir.

REAL Partiyasının idarə Heyetinin üzvü Natiq Cəfərli də "Çelsi"yə azarkeşlik edəcək: "Əslindən gələcək: "Çelsi" ilə üç dəfə dalbadal bu kuboku qazanıb. Bu çempionatda təcrübəsi çoxdur. Üstəlik, hücum xətti "Çelsi" ilə müqayisədə da-ha yaxşıdır. "Arsenal" udarsa, gelən il Çempionlar Liqasında iştirak edə biləcək. Çünkü İngiltərə Premyer Liqasında 5-ci yeri tutub, bu isə CL-ə getməye imkan vermir. Cox istərdim "Arsenal" kimi klub CL-də olsun".

Qaynar.info saytının baş yazarı Zahir Əzəmet gözəl oyun tərəfdarıdır. O, heç birinin onun klubu olmadığını bildirdi.

Onu da bildirək ki, "Arsenal" in futbolçusu Məsud Özil Bakıya gəlmək üçün gün sayır. Özünün rəsmi twitter səhifəsi vasitəsilə açıqlama yayan türk əsilli yarımmüdafiəçi finala kim qalan 7 günü səbirsizlikle gözlədiyini bildirib. O, Azə-

qasının "Arsenal"la "Çelsi" arasındakı final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

□ **Emil SALAMOĞLU,**
"Yeni Müsavat"



Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna dəyişiklik təklif edilir.

ONA-nın məlumatına görə, dəyişiklik layihəsinə əsasən, qanunun 16-ci maddəsinin (Deputatın vəzifələri) ikinci cümləsi aşağıdakı kimi yeni redaksiyada verilir: "Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur".

Sənədin hazırkı variantı isə belədir: "Deputat Azərbaycan Respublikası Milli Məclisin iclaslarında və üzvü olduğu Azərbaycan Respublikası Milli Məclisin komitə və komissiyalarının iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbdən Azərbaycan Respublikası Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarını buraxan deputat Azərbaycan Respublikası Milli Məclisin Daxili Nizamnaməs ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur".

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik layihəsi Milli Məclisin mayın 30-da və 31-də keçiriləcək iclaslarında 1-ci oxunuşda müzakirəyə çıxarılacek.



Alqışlar

Zamin HACI
zaminhaci@gmail.com

“Əl çalın, əl çalın, bəylə gəlin oynasın”
(xalq mahnimizdən)

Hərdən xəber lentinde “Nazir gizlədilən cina-yətlərə görə istəfa verdi”, “Prezident parlamənti buraxdı”, nə bilim, “Milyarder 400 tələ-bənin təhsil xərcini ödədi” kimi başlıqlara rast gəlirsən və sevinirsən ki, nə yaxşı bunların hamısı xaricdə baş verir. Çünkü belə şeylər dövlətçiliyin zəifliliyindən, daxili qeyri-sabitlikdən xəbər verən əlamətlərdir. Nazirin ağızı nədir istəfa versin? Özbaşınlıqdır? Rəhbərlik haçan lazımlı bilər, o zaman işdən çıxardar. Əslində xaricdə olan o “hökumət formalasdırmaq”, “koalisiya qurmaq”-zad kimi söhbətlərdən də bizdə yoxdur, buna lap sevinirik. Biz İsvəçrə deyilik, bizim öz milli dəyərlərimiz var. O dəyərlərdən biri də hökumətdir, bir dəfə formalasdırıraq, qurtarır gedir. Koalisiya nədir, sən canın? Yox bir, koala (kloaka da yazmaq istədim, məneviyyatım yol vermədi).

Tələbəni oxutdurmaq, milyarderin təhsilə vəsait ayırması kimi şeylər də həmçinin, zəif dövlətdə olur. Bizdə, əksinə, hər il ödənişsiz təhsilin faizi azaldılır. Pulumuz çoxdur axı. Mən özüm son vaxtlar dükənlərin kassalarında 5 qəpik qalıq üstündə davaya qalxan xeyli vətəndaş görmüşəm. İqtisadi dirçəlişə görədir. Dostumuz Seymour Baycan demişkən, qulağıma şirinçay qasığının səsi gəlməyə başlayıbdır. Seymour bəy bu günlərdə mənə növbəti dəfə acıq vermək isteyirdi, köcüb getdiyi Gürcüstan elindən bir xəbərin linkini poctuma yollamışdı. Orda deyilirdi ki, Gürcüstanda bir xəstəxananın həkimi binanın təmirinin gecikməyinə görə həyətdə çadır qurub piketə, etiraz aksiyasına başlayıbdır. Şübhəsi varmış birdən nazirlik xəstəxana binasının yerini biznesmenlərə, göydələn tikmək üçün satar. Mən ona cavab yazdım: "Bizdə səhiyyə naziri dövlət çevrilişi üstündə tutulmuşdu, sən kimə yanıq verirsən?" Cavab verə bilmədi. Çünkü nəinki Qafqaz regionunda, bütün dünyada kimsənin ixtiyarı yoxdur bizə təcrübə nümayiş elətdirsin, ağıl versin, nə bilim, dərs keçsin. Biz özümüz lazımlı gəlsə hamiya dərs keçərik. Biz bu saqqallı dəyirmando ağartmışıq.

Öyrətmək demmişən, universitetlərimizin birində elmi yarışma qayırımlar, birinci yeri isə... en çox alqış qazanan tələbə tutubdur. Çəpiklərin desibelini ölçərk bu qərarı vəriblər. Doğrudur, dünya təcrübəsində belə əyləncəli qiy-mətləndirmə üsulları vardır, ancaq bunu da bizdən əxz ediblər! Keçmiş Sovetlər Birliyində rəhbərliyə çapan çal-maq dəbdə idi, en çox el vuranlar isə bizim Azərbaycanda olurdu. Rəhmətlik Brejnev Bakıya gələndə bəzən günlərlə əl çalırdıq, "şap-şap" səsi kainata yayılırdı, rəhbər məm-nun olurdu, deyirdi "Şiroko şaqayet Azerbaydjan", yeni Azərbaycan analogu olmayan şəkildə inkişaf edir. Elə adam var idi iclasda əl çala-çala ölmüşdü, aparıb dəfn el-e-mişdilər, səhər görmüşdülər qəbiristanlıqdan çapan səsi gəlir. (Söyüldüyü, bu hərəkətin dilimizdə əsl adı "çəpik" ki-midir, "çapan" isə Qarabağ dialektindədir. Ancaq mənə elə gəlir ümumişlək "çapan" olsa yaxşıdır, çünkü "çəpik" nəsə nərmənəzlik, zəif sözdür. Sanki çəpiş mələməsinində söhbət dedir. "Çapan" deyəndə isə dağlar çapılır, göylər guruldayır. Bizdə çalınan məhz çapandır). Bir qohumumu-z var, SSRİ-nin dağılmışından da xəbəri yoxdur, 1977-ci ildən bəri dayanmadan çapan calır.

157-ci liden bən dayanmadan çaparı çalı. İndi düşünürəm bu təcrübəni niyə yaşatmayaq? Qoy seçkilərdə də ən çox çapan qazanan qalib elan olunsun. Bu arada, yaxşı yadına düşdü, beynəlxalq olimpiadalar- da medal qazanan yoldaşların universitetlərə imtahansız qəbulunu zor-xoş qanuna saldılar. Məncə aşkar ədalətsizlik, korrupsiya mənbəyidir. Ədalətsizdir ona görə ki, hamının eyni, bərabər təhsil hüququna malik olmasına əngəl yaradır. Korrupsiyadır ona görə ki, kim, necə öyrənəcək ki, Mamed və ya Gülbadam xaricdəki olimpiadada medalı hansı yolla alıbdır? Bəlkə Məleykə xanım, başqa hüquq-mühafizə orqanlarımız xaricdə olimpiada keçirilən binalara nəzarətçi, polis, qoruqçu göndərəcəklər? Sualları xaricdə də bunkerdə hazırlayacaqlar? Gülmeli- dir. Gurultulu, sürəkli alqışlar, hamı ayağa qalxın.

Nikol Paşinyan hökuməti üçün deyəsən, “cücelər payızdan da tez”, lap elə bu yay sayılmağa başlanacaq. Çünkü inqilabçı baş nazirə ölkədə dərin islahatlar aparmaq üçün verilən “qızıl vaxt”, möhlət bitməkdədir. Bu işə Nikol Paşinyan üçün hər şeydən önce “toxunulmazlıq” döneminin bitməsi deməkdir.

Neticələr isə yumşaq deyilsə, Nikol və komandas üçün ürəkaçan deyil - istər daxili siyaset və islahatlar sferası olsun, istərsə de xarici siyaset kursu üzrə. Üstəgəl, eks-prezident Robert Köçəryanın az önce müəmmalı şəkilde hebsdən buraxılması göstərdi ki, Paşinyan bu güne kimi özüne heç etibarlı və monolit komanda da qura bilməyib.

Öte yandan, təyin etdiyi hakimlər, məmurlar onum üzünə ağ olmağa, baş nazirin saymamağa başlayıblar. Dünen istefə verən ekologiya nazirinin müavini Ayşər Kəzaryan o sırada hələlik sonuncudur. Nazir müavini bu barədə özünün facebook səhifəsində yazış və Nikol Paşinyan hökumətini ədalətsizlikdə ittiham edib, indiki hökumətin Serj Sərkisyan hakimiyyətindən fərqlənmədiyini qeyd edib (teleqraf.com). Sittat: "İstefə məktubumu yazdım. İnqilab davam edir, keçmiş hakimiyyətin "ədalət prinsipləri" isə qalır, bunu rədd edirəm".

O, istefa məktubunu birbaşa Paşinyana təqdim edib. Kazaryan ötən il iyunun 21-də bu posta təyin edilmişdir...

Bu arada ABŞ-ın "Gallup International Association" şirkəti Ermenistanda sosioloji araştırma aparıb. Sorğu işgalçı ölkə vətəndaşlarını en çox narahat edən məsələləri üzə çıxarıb (virtualaz.org). Araşdırmanın nəticələri sensasiyalı sayıyla bilər. Çünkü ermənilərin en çox narahat edən problemin Qarabağ yox, işsizlik olduğunu üzə çıxıb.

Bele ki, rəy sorğusuna əsasən Ermənistən vətəndaşlarının 45 faizi dövlət üçün ən ciddi problemin işsizlik olduğunu düşünür. Qalan 40.5 faiz isə ölkədəki iqtisadi situasiyanı narahatedici hesab ediblər. Rəyi soruşulanların 26.8 faizi aşağı maaşlardan və pensiya-lardan narahatdır.

Qarabağ məsələsi isə erməniləri narahat edən ən başlıca məsələlər arasında 4-cü yerdir. Vətəndaşların cəmi 26.1 faizi Dağılıq Qarabağ məsələsini Ermənistən üçün əməkçi hesab edib. Qalan üç məsələ isə mühacirət, korrupsiya və terrorçuluqdur.

"Biz vətəndaşlardan hazırda dövlətimiz qarşısında dayanan ən mühüm vəzifeləri sadalamağı xahiş etdik. 45 fa-



Düşmenin Qarabağdan da qorxulu problemi - "Gell up" dan xəbərdarlıq

Ermənistanda işsizlik və yoxsulluq inqilabdan keçən bir ildə azalmayıb; “atı arabanın dalına” bağlayan Paşinyan komandasında isə üstəlik, “yarpaq tökümü” başlayıb; **istefa verən nazir müavini**: “Sərkisyan’dan fərgin yoxdur...”

iz işsizliği gösterdi, 40.5 faiz iqtisadi situasiyani, 26.8 -faiz aşağı pensiya ve maaşları, 26.1 faiz isə Dağlıq Qarabağ problemini” - “Gallup International Associations”un tamhüquqlu üzvü olan “MPG” MMC şirkətinin direktoru Aram Navasardyan mayın 22-də keçirdiyi metbuat konfransında bildirib. Onun sözlərinə görə, ən vacib problemlər sırasında rəyi soruşulanların 10.5 faizi mühacirəti, 7.4 faizi korrupsiyani göstərib. Terrorçuluq isə çox az sayda ermənini narahat edir - cəmi 0.2 faiz.

sələ ondadır ki, işsizlik emənilərin “4-cü məsələ” saylığı Qarabağ konflikti ilə birbaşa bağlıdır. Çünkü Qarabağ konflikti həll edilmədikcə iki əsas qonşu - Azərbaycan və Türkiyə ilə sərhədə bağlı qalacaq, Azərbaycan və Türkiyənin iri sərmayelərinin Ermənistana yatırılması mümkün olmayacağından, dünən ya okeanına çıxışdan məhrum, blokadada olan Ermənistana hərtərəfli iqtisadi-ticari əlaqələr qurulmayıcaq. Nəticədə Ermənistanda çoxsaylı iş verləri acmaq və vox-

"Gallup"un sorğusunun nəticələri göstərir ki, işgalçı ölkədə ötən il baş verən inqilabi proseslerin kökündə məhz iqtisadiyyatçılarla işbirliyi və yekulluğu azaltmaq baş tutmağı yacaq. Yekun etibarilə Ermenistanın boşalması da vam edəcək.

tisadi səfələt, yoxsulluq və işsizlik dayanıb. İqtidardakı qüvvələr üçün isə Dağlıq Qarabağ məsəlesi ancaq hakimiyyətlərini qoruyub saxlamaq yolunda manipulyasiya alətidir...

Göründüyü kimi, inqilab-
dan öten 1 ildə ermənilərin
əsas problem sayıldığı işsizliklə
bağlı ciddi heç bir iş görülmə-
yib. Ölkədə yoxsulluğun sə-
səmimi və açıq danışmalı və
en əvvəl problemlərin proble-
mi sayılan Qarabağ məsələ-
sinin həllinə girişməlidir, nə
inki “ati arabanın dalına” bağ-
lamalıdır.

viyyəsi yənə yüksək olaraq qalır. İşsizlik həmçinin ölkədən kütləvi köçü stimullaşdırıran əsas amil olaraq qalır. Bu da öz növbəsində Ermənistanda orduya çağırışçı problemini aktual edir.

Paşinyan hükümetinin bu "1 nömrəli" problemi necə çözəcəyi çox maraqlıdır. Məmən mühəribənin və mühəribə və ziyyətinin yaratdığı ağır sonuclardan yalnız biridir.

Təsadüfi deyil ki, artıq Erənistanda Paşinyanın iqtidarı kursuna açıq etirazlar aş qaldırmağa başlayıb. Məsləhət, dünən İrevanda taksi sürücüleri mayın 1-dən mayən azın bahalaşmasına etiraz araya, aksiyə keçiriblər. Akıya ölkənin üçüncü böyük şəhəri olan Vanadzorda keçidi

Aksiya iştirakçıları etiraz zameti olaraq avtomobillerini bir vilayətinin mərkəzi binasının, Vanadzor şəhər merliyinin qarşısındaki "Ayka" meydanında saxlayıblar. Sürücüler maye qazın bahalaşmasıyla etirazlarını bildirib, onun müvəcüzlaşdırılmasını tələb ediblər. Eyni zamanda səlahiyyətli şəxslərin nümayəndələri ilə görüşmək istədiklərini bildiriblər.

"Yeni Müsavat" xatırladır, bu il yanvarın 1-dən Rusiya ermənistana satdığı təbii qazı er min kub metrini 15 dollar alahalaşdıraraq, 165 dollara atdırıb. Ancaq bu bahalaşma on deyil. Təreflər arasında eçə vaxtdır yeni müqavilənin bağlanması üçün danışıqlar edir və belə görünür, Moskva əvəna, Paşının hökuməti e ciddi güzəştə hazırlaşır. Uksinə, Ermənistanın qaza an ehtiyacını öz əlində ona sarı güclü siyasi təzyiq rıcağı mi saxlavır...

Siyasət şöbəsi, “Yeni Müsavat”

Mayın 20-dən etibarən başlayan Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin, qismi, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri bu gün başa çatır. 4 gün davam edən təlimlərdən düşmən Ermənistanı ciddi şəkildə narahat olmağa başlayıb.

Azərbaycan bundan istifadə edə bilər. Genişmiqyaslı təlimlərin davamlı olmasının çox ciddi siyasi və hərbi məqsədi var. Biz Ermənistana psixoloji və hərbi təzyiqləri artırımlıq. Eyni zamanda təlimlərin sayını da artırmaq lazımdır".

Hərbi icmalçi Ramil Məmmədli bu təlimlərin öneminən danışdı: "Orduda təlim

layırlar. Her bir təlimdə Azərbaycan ordusunun silah arsenalını - texniki imkanlarını görən düşmən mühəribədə məğlub olacağını anlayır. Elə buna görə də Ermənistandan yeni rəhbərliyi Azərbaycanla temasdan yayınır və prosesin belə dondurulmuş şəkildə qalmasına çalışır. Amma Azərbaycan ordusunun ke-

mühəribəyə başlamaq hüququnun olduğunu bildirdi: "Azərbaycan hər il bu cür təlimlər keçirir. Bunun üçün güclü ordumuz, büdcəmiz və ali baş komandanımızın tətbiq etdiyi plan var. Bu plana uyğun olaraq hər il genişmiqyaslı təlimlər keçiririk. Ermənistandan tərəfin narahatlığına gəlincə, Azərbaycanın BMT-nin ni-



Qafar Çaxmaqlı

Daşnakların ardınca erməni generallar da Qarabağ klani ilə birləşdi

Nikol Paşinyanı rəqibləri ilə son döyüş gözləyir; Rusiya hələlik müdaxilə etmir; **politoloq**: "Bu gərginlik uzun müddət davam edəcək..."

Ermənistən vətəndəş qarşılardan bir addımlığındadır. Baş nazir Nikol Paşinyanın məhkəmələrə qarşı etirazlara çağırmasından sonra hakimiyət əleyhdarları ciddi şəkildə hərəkət keçiblər və baş nazirə meydən oxuyurlar. Məsələnin ciddiliyini artırın budur ki, Qarabağ klani ilə daşnakların mövqeləri üst-üstə düşür.

Bu arada Qarabağdan olan "generallar" Ermənistənən baş naziri Nikol Paşinyanı devirmək istədiklərini bəyan ediblər. "Bir neçə gün əvvəl Ermənistənən tanınmış olyaraları və Qarabağdan olan "generallar" bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan (separatçı rejimin "müdafia nazirinin keçmiş müavini" - red.) təşkil edib. İştirakçılar Nikol Paşinyanın hökumətinə devirmək üçün əllərində gələnlərə edəcəklərinə and içiblər. Bu barədə "Report" Ermənistənən "Jamanak" qəzetinə istinadən xəber yayıb. Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistənə qənd və bitki yağılanın idxali ilə məşguldur - red.) da iştirak edib.

Ermanışunas alim Qafar Çaxmaqlı "Yeni Müsavat" a dedi ki, **generallar hədə-qorxu gəlirlər**: "Onların bir qrupu müharibə zamanı hədsiz dərcədə zənginləşən, Azərbaycanın sərvətlərini talamaqla məşğul olan generallardır. Paşinyanın önce Köçəryanın üzərinə getməsile erməni generallarının da cinayətləri ortaya çıxacaq. İndi Köçəryanın həbsdən azad edilməsi məsəlesi ciddi ləşince, bu generallar özlərinin xilas yolu barədə fikirlərdir. Görüşünümüz, Paşinyan bir az təzyiqlərə məruz qalan kimi, dərhal xalqa müraciət edir. Demək, hələ xalqın onun arkasında olduğunu arxayındır və bu, hələlik beledir". **Q.Çaxmaqlı dedi ki, Paşinyan güc strukturlarını da özüne təbə eleyə bilib**: "Hər hansı qarşılarda olarsa, bu qurumları onu müdafiə edəcəklər. Mən düşünürəm ki, vəziyyət silahlı qarşılarda hədəne çatacaq. Ermənistənda, sadəcə olaraq, keçən ildən başlayan siyasi qütbleşmə və bununla əlaqədar da durulma prosesi gedir. Bu gərginlik uzun müddət davam edəcək, cünki Ermənistəndə hələ dövlət deye bileyəcəm bir şey yoxdur. Bu, hakimiyətdəkərin iradə nümayişi".

Bu arada Paşinyan Qarabağ klannıñ dayaqlarını tam süpürüb atıma qərarlıdır. Ermənistənən baş naziri gələnən aya qədər hökumətdə ciddi kadr dəyişiklikləri aparmaq niyyətiindədir. "Jamanak" qəzətinin iddiasına görə, Paşinyan anlayır ki, onun kadrları təkəcə qeyri-peşəkar deyillər, həm də dövlət idarətəsində qabiliyyətsizdirler. Onlar həmçinin avtoritet sahibi deyillər və bu da birbaşa bütün hakimiyətin avtoritetinə təsir göstərir.

Politoloq, sabiq diplomat Fikret Sadıxovun fikrine, Paşinyan nə qədər ciddi kadr dəyişikliyinə getsə belə, bu işə yaramayacaq:

"Ermənistənən hazırkı hökumətində bir çox postları Nikol Paşinyanın tərəfdəşləri, mitinqlərde iştirak edən insanlar tutub. Amma Paşinyan ölkədə baş verən hadisələrə nezərət edə bilmir. Burada ciddi, sistemli, qətiyyətli addımlar atılmalıdır. İqtisadi, siyasi məsələlərə baxılmalıdır. Paşinyan hələ ki, siyasi yamaqlarla məşğuldur. Hər dəfə fors-major bir vəziyyət yarananda xalqı küçələrə çağırır, zor tətbiq etdirir. Müxtəlif çağırışlar etməklə öz missiyasını yerine yetirmiş hesab edir. Təbii ki, belə üsullarla ölkəyə rəhbərlik etmək mümkün deyil. Üstəlik, Paşinyanın peşəkar tərəfdarları yoxdur. Bəlkə də boşalmış kadrların yerinə mitinqdə iştirak edən başqa insanlar təyin olunacaq. Amma bu da məsələni tam mənada həll etməyəcək. İqtisadi, siyasi problemlər, xarici məsələlər olduğu kimi qalacaq". Politoloq bildirir ki, Ermənistən böhranlardan çıxmək üçün bu böhranları yaranan səbəb olan Dağlıq Qarabağ problemini həll etməlidir.

Maralıdı ki, Ermənistəndə hərbi bazası və ciddi maraqları olan Rusiya Paşinyanın başının üstündəki "qara buludları" sakitcə seyr edir. D.Medvedev İrəvanda qonağı olduğu Paşinyanı əle saldırdan sonra məlum oldu ki, preident Putinin Ermənistən səfəri ilin sonunaqədən baş tutmayıacaq. Bu arada Paşinyanın əleyhdarlarının revansı təsadüfə benzəmir. Görünən budur ki, Rusiya ilə bağlı Paşinyan dilinin bəsləsini çekir. Daşnakların Ermənistəndə mitinq təyin etməsi isə N.Paşinyan üçün yaxşı heç nə vəd etmir. Məlumdur ki, daşnaklar "zəhər" diasporadan alır...

□ **E.PASASOV,**
"Yeni Müsavat"

Azərbaycan mühəribəyə hazırlasır - sensasion iddialar



Elxan Şahinoğlu: "Savaşın qızışmasında daha çox maraqlı olmalıyım"
Ramil Məmmədli: "Düşmən mühəribədə məğlub olacağını anlayır"
Emil Həsənli: "Gözləyirik ki, əməliyyatlar başlasın"

Erməni metbuatında Azərbaycanın hückuma hazırlaşlığı barədə xəbərlər dərəcələnmişdir. Hətta erməni baş nazir Nikol Paşinyanın hückum planından narahat olduğunu ermənilərin özü təsdiqləyirlər.

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın Ermənistəndə mövcud durumdan yararlanması vacib sayır: "Təlimlər üçün on elverişli zamandır. Çünkü Ermənistən özündə qarışıqlıqdır. Paşinyan "Qarabağ klani" ilə faktiki savaşa girişib. Açıq deym ki, biz bu savaşın qızışmasında daha çox maraqlı olmalıyım. Çünkü vaxtılıq 90-ci illərdə Azərbaycanda xaos, hakimiyət boşluğu olanda erməni separatçıları Rusiyadakı bəlli mərkəzlərin dəstəyi ilə torpaqlarımızı işğal etdi. Eyni siyasi Ermənistən üçün də yarana bilər. Diplomatik və hərbi təzyiqlərimizi artırımlıyım. Təlimlər də təzyiqin bir növüdür. Fikir verin, Paşinyan insanları məhkəmənin qarşısında yığışmağa çağırımsı, amma sonradan fikri dəyişdi. Qorxdu ki, təlimlər keçirilir və

və məşqlər real döyüsdə qələbenin - uğurun əsasını təşkil edir. Bu, qəbul olunmuş düstərdir. Azərbaycan ordusu da onun qarşısına qoyulan vəzifənin icrası üçün ilbəl təlimlərin sayını artırır. Son illərdə isə ordumuz ildə bir neçə dəfə irimiqyaslı təlimlər keçirir. Bu təlimlər hərbi birləşmələrin əlaqəli döyüş aparmaq bacarığını daha da təkmilləşdirir və işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün başlanacaq hərbi əməliyyatlarda qəlebə çalacağımıza ümid verir. O ki qaldı təlimlərin niyə bu günlərdə keçiriləsinə, əlbəttə ki, bununla bağlı konkret fikir söyləmək mümkün deyil. Lakin düşüncəm ki, Azərbaycan dövlətinin bu istiqamətdə atlığı adımların her birində siyasi çələrlər olur. Bu təlimi də biz Ermənistənə, onu dəstekləyən əlövlük olardı. Məhz düşmən ki, Azərbaycan dövlətinin bu istiqamətdə atlığı adımların her birində siyasi çələrlər olur. Bu təlimi də biz Ermənistənə, onu dəstekləyən əlövlük olardı. Məhz düşmən ki, Azərbaycan dövlətinin düşmən təlimlərinin düşmən üzərinə yürüşə çevriləsi haqda deyilənlər, sadəcə, fikirlərdir".

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirme İctimai Birliyinin sədri Emil Həsənli Azərbaycanın hər an-

çirdiyi hər belə təlim ermənilərdə ciddi narahatlığa səbəb olur. Elə buna görə də həysizlərə əla ataraq beynəlxalq təşkilatların diqqətini bölgeyə çəkməyə çalışırlar. Azərbaycan ordusu isə təlimlərin məhələrinin böyük hissəsini cəbhə bölgəsində keçirir. Bunu özü də ermənilərə xatırlatmadır. Belə vəziyyətlərdə erməni hərbçilərinin populist çıxışları narahatlığın qarşısını ala bilmir. O ki qaldı təlimlərin real döyüşə çevriləsi haqda fikirlərə, mənə görə bu inanıncı argument deyil. Çünkü hückum gözlənilən anda deyil, gözlənilmedən həyata keçiriləndə effektiv olur. Bunu isə Azərbaycanın təlimlərinin düşmən üzərinə yürüşə çevriləsi haqda deyilənlər, sadəcə, fikirlərdir".

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirme İctimai Birliyinin sədri Emil Həsənli Azərbaycanın hər an-

laşdırı bilməz. 2016-cı il 31 martda kimse bilmirdi ki, bir gün sonra döyüşlər olacaq, ermənilər ağır zərbe alacaqlar. Bunu ancaq Azərbaycan rəhbəri müəyyənləşdirə bilər. □ **Cavanşir Abbaslı,**
"Yeni Müsavat"

"ABŞ ve İran arasında müharibe olacaq. Ermənistən hələlik amerikalılara baza vermir, amma yəqin ki, aerodromlardan istifadəyə izn verəcək". Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

"10 il əvvəl deməşdim ki, İranın vurulması ilə bağlı qərar qəbul edilib. Niye İran 10 il əvvəl vurulmadı? Ona görə ki, digər konfliktlər mövcud idi. İraq və Əfqanistan müharibəsi bitməmişdi, eləcə de Suriyada bize bəlli olan situasiya yaradılmışdı. İndi İrana yanaşmalar təmin edilib. Buraya İrəvandakı yeni rejimi de aid etmək olar. İrəvan hələlik amerikalılara baza vermir, amma yəqin ki, aerodromlardan istifadəyə izn verəcək. Orada isə İranın yanında yerleşən əla vəziyyətdə keçmiş sovet aerodromları var. Amerikalılara qoşunlarını Əfqanistan və İraqdan çıxarmaq lazımdır. Orada əhali onlara qarşı üşyan qaldırmışa hazırlıdır. Bəs onları haraya köçürmek lazımdır? İndi həmin qoşunlara quru əməliyyatı keçirmək izni verilecək", - deyə o bildirib.

Jirinovskinin sözlerine görə, İранa qarşı müharibəni İsrail başladacaq və İranı cavab tədbirləri görməyə məcbur edəcək. O, bundan sonra oyu na böyük oyuncuların daxil olacağını bildirib və proqnozunun gerçəkləşməsinin qəcilməz olduğunu söyləyib.

İranda yaranan böhranın Rusiya üçün problem olacağının deyən Jirinovski konflikt nəticəsində bu ölkədən Rusiya çoxlu sayıda qəçqinən gələcəyini deyib: "Milyonlarla

Ermənistən aerodromlarını İranın vurulması üçün versə...

Qabil Hüseynli: "İran Ermənistəni məhv edə bilər"



qəçqin yaranacaq. Bəs onlar hələcə də düşmənlərini tapaqlar. Bütün bunlar Həstəxan, Volqograd və Rostova yaxınlaşacaq. Burada bəs onlar dayandırmalı olacaq. Biz artıq qəçqinlərin qəbulu üçün barakalar tikməyə başlamalıyıq. Siz milyonlarla insanı hərada məskunlaşdıracaqsınız? Biz onları qəbul etməli və qida ilə təmin etməliyik. Avropana baxın, görün nə baş verib? Onlar qəçqin axınlarını necə dayandıracaqlarını bilmirlər. Biz ki, belə etməyəcəyik! Mən bunun baş verməməsindən xoşbəxt olardım. Bu mənim

ideyam deyil. Mən deyirəm ki, nə baş verə bilər! Mən bununla 55 ildir məşgül oluram və yəqin ki, bir istiqamətdə yarım əsir işləmək hansısa nəticələr verir.

Qeyd edək ki, V.Jirinovski zaman-zaman sensasiyalı və mübahisə yaradan açıqlamalar verməsilə tanınan, bir çox hallarda qeyri-ciddi, populist siyasetçi kimi tanınsa da, bəzən proqnozları düz çıxır. Bəs onun yuxarıda dedikləri nə dərəcədə əsaslıdır?

Politoloq Qabil Hüseynli "Yeni Müsavat" a bildirdi ki, Ermənistən hakimiyətinin öz aerodromlarının İran'a qarşı istifadə olunmasına razılıq verəcəyi inandırıcı deyil: "Ermənistən Rusyanın əlində oyundaqdır. Rusiya imkan vermez ki, Ermənistən hakimiyəti aerodromlarını İsrailin və ABŞ-in İran'a qarşı poliqonuna çevirsin. Bu gün Paşinyanın Rusyanın adamı olan Robert Köçəryanı həbsə saxlamağa gücü çatmışsa, Ermənistənin ABŞ-in poliqonuna çevrilmesine imkan yarada bilməz. İkincisi, Ermənistən aerodromlarını İsrailin və

ABŞ-in İrana qarşı istifadə etməsi üçün versə, İran dərhal Ermənistəni məhv edər. Jirinovski bir çox məsələləri şiridir. Əvvəla, İran əger vurulacaqsa, İranın vurulması üçün en strateji nöqtə İraq ərazisidir. Birləşmiş Ərəb Əmərlikləridir, Səudiyyə Ərəbistanıdır. Bu bölgələr elə bölgelərdir ki, həmin ərazilərdən İranın vurulması ABŞ üçün kifayət qədər asandır. Jirinovski hətta Cənubi Azərbaycanın müstəqil Azərbaycanla birləşə biləsi, Böyük Azərbaycan ideyasının reallaşa bilməsi kimi məsələni dilə gətirməsi, İrandan qəçqinlər ordusunun Qafqaz ölkələrini ayaq altına alacağı barədə gerçekliyi qətiyyən eks etdirməyən, illüziyən xarakterli fikirlər söyləyir. Əvvəla, hazırda İran'a qarşı hərbi əməliyyatların başlanması gündəmdə deyil. Bu gün sanksiyaların sərtləşdirilməsi və sanksiyaların nəticəsində İranın daxilində iqtisadi, siyasi vəziyyətin gərginləşməsi və nəticədə cəmiyyətin ayağa qalxaraq mövcud rejimə qarşı mübarizəyə başlaması hədəf götürülüb. Bu zaman İsrail və

Amerika cüzi şəkildə müdaxilə edib proseslərin sürtlənməsinə kömək edə bilər".

Politoloq hesab edir ki, İran'a qarşı İraq və Suriyaya qarşı əməliyyatlara bənzər əməliyyatlar nəzərdən keçirilməyəcək: "Son on ildə hərbi əməliyyatların aparılması taktikası və bu zaman istifadə edilən silahların xarakteri o qədər dəyişilib ki, indiki müharibələrdə canlı qüvvələrdən, hətta aviasiyadan daha çox raket texnikasından istifadə edilir. Ona görə də nəzəri cəhətdən hesab etsək ki, İrana zərbələr endiriləcək, bu zərbələr əsasən raket zərbələri ola bilər. İran'a qarşı müharibe olacaqsa, bu, tamamilə fərqli müharibe olacaq. Yenə deyirəm, müharibe ehtimalı çox azdır. Jirinovski ilə yalnız o mənada razılaşmam olar ki, əger müharibe şəraiti yaranarsa, bölgədəki geosiyasi durum əsaslı sürətdə dəyişə bilər. Bu əsaslı dəyişmədə müəyyən ciddi proseslər baş verə bilər. Lakin bu gün üçün dəqiq olan odur ki, ABŞ İranın parçalanmasında maraqlı deyil. İranın parçalanmasını qonşu böyük dövlətlər Türkiye və Rusiya da istəmir".

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

liklərin artması ilə əlaqədar olaraq Birge Baş Qərargahlar rəisi general Cozef Danford çərşənbə günü NATO üzvləri ilə görüşmək üçün Brüsselə planlaşdırıldığı səfərini təxire salıb.

Ancaq rəsmi Tehran bu iddiaları təkzib edir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın mesajlarına cavab verərək, ona hədə gəlmək əvəzinə "hörmət göstərməyə çalışmayı" tövsiyə edib. "Təcavüzkarlar gelib gedib, iranlılar isə minilliklər boyu leyaqətə dayanıblar", qədim tarixə istinad edən Zərif bəyan edib.

ABŞ dövlət "Times" qəzeti ABŞ-in Fars körfəzində 120 minlik qüvvə göndərəcəyi barədə xəber yaysa da, presidente Tramp bu xəbəri təkzib edib. Tehran bu hadisənin gərginliyi artırmağa yönəlmış provokasiya olduğunu və İsrail tərəfindən tərəfdildiyini bəyan edib. Sonrakı gün isə Yəmen husiləri Səudiyyə Ərəbistanı neft kəmərini 7 ədəd silahlı dronla vurub. Ötən bazar günü isə Bağdaddakı ABŞ səfirliyi naməlum silahlılar tərəfindən atəşə tutulub. Bütün bu hadisələrin ard-arda tərəfdildirməsi Yaxın Şərqdə gərginliyi sürətli artırıb.

Demokrat Partiyasından seçilmiş Konqres üzvü və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Abiqeyl Spannerger deyib ki, Tramp komandasının İranla bağlı hər hansı strategiyası ortaya qoymulmayıb, ancaq administrasiyanın İranla bağlı açıqlamaları narəhatlıq doğurur.

□ **Kenan RÖVŞƏNOĞLU,**
"Yeni Müsavat"

Amerika "İran təhlükəsinə qarşı" körfəzə əlavə qüvvələr göndərəcək

Demokrat konqresmen deyir ki, Tramp administrasiyasının Tehranla bağlı dəqiqlik strategiyası yoxdur, ancaq körfəzdəki fəaliyyətləri narahatlıq doğurur

ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə mövcudluğu İranın geri çəkilməsinə səbəb olub və başqa hücumlar həyata keçirəcək, "amerikalılara qarşı mümkin hücumların" qarşısını alıb. "Amerikanın Səsi"nin məlumatına görə, ələbə bir açıqlamani ABŞ-in müdafiə naziri vəzifəsini icra edən Pat Şanahan verib.

Ötən gün Pentaqonda jurnalistlər səhətində Pat Şanahan təhlükələrin hələ də qaldığını bildirib: "Bu o demək deyil ki, bizim bundan əvvəl müəyyənəldirdiğimiz təhlükələr aradan qalxbı. Bizim ehtiyatlı cavabımız iranlılara yənidən hesablama üçün vaxt verdik".

Şanahan deyib ki, "biz bu təhlükələr haqda danışındıq və hücumlar da oldu".

"Amerikanın Səsi"nin nazişin hansı hücumlarından danışındıq haqda sualına cavab olaraq polkovnik-leytenant Co Buççino bildirib ki, Birleşmiş



Danford da iştirak edib. ABŞ qanunvericiləri artıq günlərdə İranın yaratdığı təhlükələrlə bağlı informasiyanın verilməsini tələb edir. Prezident Donald Tramp

bazar ertəsi günü bildirib ki, İran "olduqca düşmən" mövqeyindədir və Birləşmiş Ştatların İranın aqressiyasına "tam güclə" cavab verməkdən başqa seçimi olmayacaq.

Azərbaycanın AŞ PA-daki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bir müddət önce xaricdə yaşayan mühacirlərlə bağlı ilginc çağrış edib. S. Seyidov bildirib ki, heç kəs qanunsuzluq etmediyi haldə məsuliyyətə cəlb oluna bilməz: "O insanlar qərarlarında sərbəstdirlər. Öz ölkələrinə gələ bilərlər. Onları hər hansı bir təhlükə gözləmir. Bu suali onlara ünvanlamaq lazımdır ki, niyə gəlmək istəmirlər".

"Siyasi mühacirlərin fəaliyətine görə qohumları burada təzyiqlərə məruz qalıbsa, özlərinin də təhlükə gözləmirmi" suallına Səməd Seyidov cavabında bunları deyib: "Əgər kimse özünün günahsızlığını əmindirsə, hansısa qanunsuz əmələdə iştirak etməyib, ölkəsinə sərbəst gələ bilər. Yenə də deyirəm ki, hər hansı bir təhlükə yoxdur. Son zamanlar atılan uğurlu adımları da görürsünüz. Meydan TV emekdaşları ilə bağlı elə eşitdiklərimiz buna nümunədir".

Bu çağırışdan sonra sözgedən mövzu ilə bağlı polemikalar da aktuallaşıb. Müzakirə obyektlərindən biri də xaricdə yaşayan mühacirlərin olduqları ölkədə Azərbaycana daha böyük fayda verəcəyi ilə bağlıdır. Yeni Avropada Azərbaycan adına, diaspora adına böyük işlər görə bilecek həmvətənlərimiz bəlkə də öz ölkəmizdə eyni dərəcədə faydalı olmaya bilərlər. Onlar artıq Avropana integrasiya olunublarsa, Azərbaycanı orada tanıtmaq, anım günlərində müyyəyen işlər görmək, hökumətlə də əməkdaşlıq edərək, ölkəmizin adını xarici ölkələrdə daha yüksəklərə qaldır-

maq imkanı da qazanırlar. Da-ha konkret desək, mühacirlər yaşadıqları ölkələrdə Azərbaycana daha böyük fayda verə bilərlər, ya doğma vətənde?

Azərbaycan Demokrat Partiyasının sədri Sədar Cə-

də fayda verə bilərlər. Müsahibimizin fikrincə, olduqları xarici ölkədə Azərbaycana hər hansı fayda vere bilməyəcək-lərinin səbəbi Azərbaycanın xaricdə o qədər də böyük əla-qələrinin olmamasıdır: "Azə-

mümkün deyil. Daxildə isə onların ölkəyə fayda verməsinə heç bir imkan yoxdur".

S. Cəlaloğlu bildirdi ki, Rusiyada baş verən son hadisələr diasporda siyasetinin iflasa uğradığını göstərib. Onun sözlərinə görə,

lər. Amma təhqiqət keçməsinə. Bəlkə də onlar bura ilə əlaqə saxlasalar, gedib-geləsələr münasibətləri daha loyal olar. Ermənilər xaricdə necə öz ölkələrinin lobbiçiliyini edirlər? Ermənistanda

dum o mənzərələri görəndə. Bu, Azərbaycanı sevmək yox, Azərbaycan dövlətinə tüpürməkdir".

N. Cəfəroğlu dedi ki, mühacirlər Azərbaycana tez-tez gelməli, ölkə üçün edə biləcəkləri

Mühacirlər xaricdə daha faydalıdır, yoxsa Azərbaycanda?



Sədar Cəlaloğlu: "Nə xaricdə, nə də Azərbaycanda faydalı ola bilərlər"

Cəlaloğlu "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, o şəxslər nə Azərbaycanda, nə də xaric-

baycan xaricdə qınağa məruz qalır və onun vətəndaşının ölkə adına hər hansı işlər görməsi

jurnalist Fuad Abbasov nümunəsi bir neçə bazar alverçisinin onu şikayət edib, həbsinə nail olması ilə nəticələndi: "Bu məsələdə Azərbaycan diasporunun heç bir nüfuzu olmadığı özünü göstərdi. Azərbaycan Hökuməti də bununla bağlı bir söz demədi. Ona görə də xaricdə yaşayan azərbaycanlıların olduqları ölkədə hansısa nüfuz sahibi, söz sahibi olma, ölkə adına fəlliq göstərmə ehtimalına inanıram".

Hüquq müdafiəcisi Novella Cəfəroğlu isə bildirdi ki, xarici ölkələrdə lobbiçilik fəaliyyəti olmalıdır. Onun fikrincə, əgər mühacirlər xarici ölkələrdə Azərbaycan dövlətinin, millətinin xeyrinə işləyecəklərsə, o zaman orada qalmaları daha məsləhətli-dir: "Azərbaycan haqqında vətəndaş mövqeyi qoysunlar. Təbii ki, tənqid də eləsin-



Novella Cəfəroğlu: "Azərbaycan dövlətinin, millətinin xeyrinə işləyecəklərsə, orada qalmaları yaxşıdır"

bizdən fərqli olaraq, problemlər daha çoxdur. Gürcüstanda, Rusiyada da həmçinin. Amma onlar xaricdə öz ölkələri haqda ele təsəvvür yaratmağa çalışır, ölkələrinin adını qaralımlar. Ermənilərin yanında Azərbaycan prezidentinin maşınına tüpürmək, təpik vurmaq ele Azərbaycan dövlətinə tüpürmək deməkdir. Çok pis ol-

faydalı işlərdə fəal olmalıdır. Müsahibimizin sözlerine görə, əgər onların tənqid mövqələri varsa, bunu da gelib Azərbaycanda səsləndirmelidilər. Hüquq müdafiəcisi hesab edir ki, söyleşdən, təhqirdən, aşağılamadan uzaq hər cür sağlam tənqid normal qarşılınlı və münasibətlərin sağlamlaşmasına xidmət edir.

□ **Sevinc TELMANQIZI,**
"Yeni Müsavat"

Avtobus qəzalarından necə xilas olaq - ekspert təklif verdi

Elməddin Muradlı: "Təcili olaraq taxoqrafların quraşdırılması üçün tədbirlər görülməlidir"

Aprelin 23-də iki dəhşətli mikroavtobus qəzası baş verdi.

Yevlaxda "Mercedes" markalı mikroavtobusun aşması, Bilişuvarda isə "Ford"un "KamAZ"la toqquşması nəticəsində ümumilikdə 6 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bir qədər əvvəl Bakıda da analoji qəza baş vermişdi. Yassalı rayonunda, Şərifzadə küçəsindəki "ASAN xidmət" in yaxınlığında 165 sayılı marşrut üzrə hərəkat edən "Daevo" markalı, Az 99 LZ 861 nömrə nişanlı avtobus sürətlə hərəkətdə olduğu zaman 8 maşına çırplılmışdı. Bundan əvvəl də paytaxtda və respublika yollarında coxsayılı avtobus, mikroavtobus qəzaları baş verib.

Avtobus qəzalarının əksəriyyətinin səbəbi sürət həddinin aşılması və sürücülərin sükan arxasında yatması üzündən baş verir.

Bəs sərnişin nəqliyyatında necə yayınraq? Vətəndaşların avtobus, mikroavtobus sürücülerinin məsuliyətsizliyi üzündən dünyalarını dəyişmələrinin qarşısını necə



alaq?

Ekspert, avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyir ki, Azərbaycanda ölkədaxili marşrut avtobuslarında taxoqrafların tətbiqi məsəlesi təcili həll edilməlidir. Bundan sonra belə qəzaların məsəlesi təcili həll edilməlidir. Nəticələrini qeydiyyatını aparır. Əger nəqliyyat vasitəsi sürət həddini aşırsa, bu da qeydə alınır. Sürücü yuxulu halda arıcınlı nəqliyyat vasitəsi idarə edir, bunu da izlemek mümkün olur. Təcili olaraq taxoqrafların quraşdırılması üçün tədbirlər görülməlidir".

quraşdırılmasının məqsədi belə hadisələrin qarşısının alınması, sürət həddinin aşılması və s. məsalələrə nəzarət məxənzimini temin etməkdir. Nəqliyyat vasitəsi nə vaxt işe salındı, neçə kilometr yürüş etdi, sürücü sükan arxasında neçə saat olub və s. qeydiyyatını aparır. Əger nəqliyyat vasitəsi sürət həddini aşırsa, bu da qeydə alınır. Sürücü yuxulu halda arıcınlı nəqliyyat vasitəsi idarə edir, bunu da izlemek mümkün olur. Təcili olaraq taxoqrafların quraşdırılması üçün tədbirlər görülməlidir".

Elməddin Muradlı deyir ki, "Yol hərəkəti haqqında" Qanuna görə, taxoqrafların ölkədaxili sərnişin və yük daşıma ilə məşğul olan şirkətlərin nəqliyyat vasitələrində quraşdırılması məcburidir: "Azərbaycan Dövlət Avtomobil Nəqliyyat Xidməti sərnişindəşimə sahəsinə cavabdeh qurumdur. Ölkədə gecə sərnişin daşınması qadağan olunub. Amma vətəndaşların gecə reyslərinə ehtiyacları qalır. Məcbur olub avtovəzəllərdən kənar fealiyyət göstərən fərdi avtobus sürücülərinin xidmətindən istifadə edirlər. Nəticədə məsələlər da ortaya çıxacaq. Ona görə də qanunu qəbul etməz-

ri nezərdə saxlamaq üçün qanuni fealiyyət göstərən avtobuslara taxoqraflar quraşdırılmalı, bundan sonra gecə reyslərinə icazə verilməlidir. Tələb varsa, təklif də həmişə olacaq. Qanuna dəyişiklik edilib, amma rayonlararası, uzaq səfərlərə çıxan avtobuslara hele də taxoqraf quraşdırılmayıb. Quraşdırılan taxoqraflar isə hansı aksesuar kimi avtobuslarda yer tutur, işlək vəziyyətdə deyil. Qanun yeni qəbul olunub, görünür, lazımi səviyyədə icrası bir müddət vaxt aparacaq. Bu işin təşkil Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub. Sərnişindəşimə ilə məşğul olan şirkətlər qanunun tələbini yerinə yetirmək üçün hərəkət keçməlidirlər. Uzaq yola çıxan sürücülər tez bir zamanda mənzil başına çatmaq üçün sürət həddini aşırlar və nəticədə Qazaxda baş veren dehşəti qəza kimi olarylər meydana çıxır. Düzdür, hazırda radar sisteminin təkmilləşdirilməsi aparılır. Qanunlar qəbul olunur, amma icra mexanizmi illərlə işlənməmiş qalır. Qanuna dəyişikliklər ediləndə, icrası ilə bağlı da qeydlər olur. Qanuna dəyişiklik ediləndə icra mexanizminin işlənib hazırlanması üçün 3 ay müddət nəzərdə tutulub. Həmin müddət çoxdan ötüb. Müvafiq dövlət qurumları işlərinə səhələnkər yanaşırlar. Düşünürler ki, taxoqrafların tətbiqi ilə bağlı daşımacı şirkətlərin üstüne düşəcəklər, şirkət gedib alacaq, quraşdıracaq. Buna kim nəzəret edəcək kimi suallar da ortaya çıxacaq. Ona görə də qanunu qəbul etməz-

den əvvəl icra mexanizmi də düşünülüb işlənməlidir. Azərbaycan kosmosa peykiyi çıxarıb. Ölkəmizdə GPS sistemi daha mükəmməl və işlək olmalıdır. Qanunlara dəyişikliklər texnologiyaların tətbiqini nəzərdə tutduqda bu məsələyə bir qədər ləng, həvəssiz yanaşırlar. Qeyri-ciddi münasibət son nəticədə qəzaların qarşısının alınmasında problemlərin həll olunmamasına gətirib çıxarır. Qanuna dəyişikliklər vaxtında edilir, amma icrası təmin edilmir ki, insanlar qəzalarda dünyalarını dəyişməsinə. Məsələn, şəhərlərəsi və rayonlararası marşrutlarda hərəkətdə olan avtobusda taxoqraf quraşdırılsı və sürücünün sükan arxasında neçə saat keçirməsi, avtobusu neçə kilometr saatla hərəkət etdirməsini real onlayn rejimdə izləmek olar. Əlbette ki, bunun üçün ilk növbədə yeni texnologiyaların tətbiqinin süngü ilə qarşılınmamasını kənara qoymaq vacib şərtlidir".

Qeyd edək ki, taxoqraf - avtomatik rejimdə nəqliyyat vasitəsinin sürətinin, yürüyüşünün və hərəkət vaxtinin ölçülmesi, qeyd edilmesi və göstərilməsi üçün lazımlı texnologiya bort qurğusudur. Taxoqraf həmçinin sürücünün əməyə və ya istirahətə sərf etdiyi vaxtin tesbit edilməsi üçün nəzərdə tutulub. O, demek olar ki, avtomobilin, qeydiyyat proseslərinin avtomatlaşdırılması zamanı yardımçı olan, müxtəlif məlumatları yaddaşa saxlayan və ötürən "qara qutudur".

□ **E.MƏMMƏDƏLİYEV,**
"Yeni Müsavat"

Türkiye hükümeti S-400 məsəlesi ile bağlı ABŞ-a müqavimət göstərəcək. Müdafiə naziri Hulusi Akar deyib ki, Ankara Rusiyadan S-400 raket müdafiə sistemi alması ilə əlaqədar olaraq ABŞ tərəfindən mümkün sanksiyalara hazırlır. "Amerikanın Sesi"nin məlumatına görə, o, eyni zamanda Birleşmiş Ştatlarla F-35 tipli döyüş təyyarələri ilə bağlı danışlıqlarda irəliliyişin olduğunu bəyan edib.

Qeyd edək ki, hazırda Türkiye və ABŞ arasında bir sıra məsələlərlə bağlı dərin fikri ayrılıqları mövcuddur. Ən ciddi ixtilaf mövzusu isə Türkiye'nin Rusiyadan S-400 raket müdafiə sistemi almaq qərarıdır. Vaşinqton bu sistemlərin NATO avadanlığına uyğun gəlmədiyini və bunun Türkiye'nin F-35 tipli döyüş təyyarələrinin istehsalında rolunu təhlükə altına ala biləcəyini bildirib. ABŞ ordusu bildirir ki, S-400-lərin Türkiye'də olmasının F-35-ler üçün riskdir. Belə ki, Rusiya HHM qurğuları F-35-ləri izləməyə ala və bu qırıcıların xarakteristikasını ələ keçirə bilər. Amma Türkiye tərəfi bunu təkzib edir.

Ankara isə bəyan edib ki, Rusiya ilə S-400 alınması ilə bağlı anlaşma qüvvədədir, bu layihədən imtina etmək mümkün deyil. Bu ilin payızında Rusya S-400-lərin ilk partiyasını Türkiye'ye təhvil verəcək.

Ancaq Vaşinqton hələ də Ankaraya təsir göstərib bu qərardan imtina etdirməyə çalışır. ABŞ hökuməti ötən ilin dekabrında Türkiye'ye "Patriot" zənit-raket kompleksinin satışına icazə verib. Ancaq Ankara bəyan edib ki, Rusiya ilə bağlı anlaşmadan geri çəkilme-yəcək. Bundan sonra isə ABŞ Dövlət Departamenti bəyan edib ki, Türkiye F-35 yeni nəsil qırıcı istehsalı programından çıxarıla bilər.

Eyni zamanda ABŞ S-400 alacağı təqdirdə Ankaraya qarşı sanksiyaların tətbiq ediləcəyi ilə hədələyib. Vaşinqtonun Ankaraya qarşı CAATSA-ya (Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə eks tədbir haqqda qanun) uyğun olaraq sanksiya təhdidinə baxmayaraq, Türkiye ABŞ prezidenti Donald Trumpın ölkəni bundan qoruya-cağını gözlediyini bildirib.

Ankara S-400 raket müdafiə sistemi və Amerikanın Lockheed Martin şirkəti tərəfindən istehsal edilən döyüş təyyarələrinin bir-birinə təsir göstərməyəcəyini və Rusiya ilə razılaşmadan geri çəkilməyəcəyini bildirib.

Müdafiə naziri Hulusi Akar əşrənbə axşamı günü müxbirlərlə səhbətində Türkiye'nin F-35 təyyarələri ilə bağlı öz öhdəliklərinə əməl etdiyini və programın planlaşdırıldığı kimi davam edəcəyini gözlediyini bildirib. O deyib ki, S-400 raket müdafiə sisteminin alınması Türkiye'nin müdafiə sahəsində ehtiyaclarının təmin edilməsi məqsədi daşıyır və heç bir təhlükə yaratmır.

"Biz ikitərəfli bütün razılaşmala əməl edirik. Vaxtaşırı problemlər olsa da, biz indiyə qədər kəskin dönüşün olmamasından razıyıq... Türkiye həmçinin CAATSA sanksiyalarının tətbiqinin mümkünlüyünə də hazırlıqlar görür" - deyə, Hulusi Akar bildirib.

Eyni zamanda o əlavə edib ki, hazırda Türkiye və ABŞ arasında Fərat çayının şərqində vəziyyət və F-35 təyyarələri ilə bağlı danışqlarda yumşalma və yaxınlaşma müşahidə edirlər.

Ancaq nazir Akar yumşalmanın konkret nəticələri barədə məlumat verməyib. Məsələ ondadır ki, Türkiye qəti şəkildə bəyan edib ki, heç bir haldə Rusiya ilə imzallanmış S-400 sistemlərinin alınması müqaviləsindən imtina etməyəcək. Çünkü birinci, belə bir müqavilədən imtina edərsə, Rusiya ilə münasibətləri pozula bilər, üstəlik, Moskva təzminat iddiası qaldıra bilər. Digər tərəfdən, bu sistemlərin alınması Ankaranın özünə lazımdır.

Lakin eyni zamanda indi Vaşinqton da necə deyərlər, ge-

Türkiyə Vaşinqtona müqavimətə hazırlasır

Müdafiə naziri Akar növbəti dəfə Ankaranın S-400 mövzusundan geri çəkilməyəcəyini bəyan edib



ri çəkilmək istəmir. Bir neçə gün evvel Senat gələnləki hərbi büdcədə F-35 qırıcılarının Türkiye'ye təslimətinə əngəlləyən qanun layihəsi qəbul edib. İndi Vaşinqtonun elində Ankaraya qarşı ən böyük kart F-35 təyyarələridir. Çünkü Türkiye super-qırıcıları həm alıcı, həm də müştərək istehsalçıdır.

Xatırladaq ki, Türkiye dünyanın en məşhur silah istehsalçısı olan "Lockheed Martin" şirkətinin həyata keçirdiyi "Müştərək Hükum Programı" çərçivəsində 5-ci nəsil döyüş təyyarələri hesab olunan F-35

"Lightning II" layihəsinə 2002-ci ildə qoşulub. Ümumi məbləği 25 milyard olan anlaşmaya əsasən F-35 qırıcılarının bəzi ehtiyat hissələri Türkiye'də istehsal olunacaq və Ankara 116 qırıcı alacaq. Layihə şirkətinin saytında qeyd olunan məlumatla əsasən, Türkiye şirkətləri F-35-in ehtiyat hissələrinin istehsalından 12 milyard dollar gelir əldə edəcək. Bu layihədə Türkiye'nin ASELSAN, HAVELSAN, ROKET-SAN, AYESAŞ, Alp Havacılık, Türk Havacılık və Uzay Sanayi (TUSAŞ) kimi şirkətləri iştirak edir.

F-35 təyyarəsi 25 mm-lik GAU-22/A aviasiya topu, "havadan havaya", "havadan quruya" tipli raketlər, həmçinin ayrıca GBU-31JDAM, GBU32JDAM idarə olunan bombalarla təchiz edilib.

F-35-in mühərrik "Rolls-Royce" (Rolls-Royce) şirkətinin iştirakı ilə hazırlanıb. Nüve silah ilə təchiz edilə bilər, 1,3 min kilometr məsafədən ballistik rakətlərin atılması fikse etmək qabiliyyəti var.

Artıq ABŞ və İsrail ordusunda F-35-lər mövcuddur. Türkiye isə bu ilin yayında təyyarələrin bir neçəsini təhvil alacaq. Lakin indi Pentaqon Türkiye'nin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almaması üçün Ankaraya məhz F-35 məsəlesi üzərində təzyiq edir. ABŞ ordusu bildirir ki, S-400-lər

Türkiyədə olması F-35-lər üçün riskdir. Belə ki, Rusiya HHM qurğuları F-35-ləri izləməyə ala və bu qırıcıların xarakteristikasını ələ keçirə bilər. Amma Türkiye tərəfi bunu təkzib edir.

Aydın məsələdir ki, Türkiye'nin bu cür dayanması, 67 illik NATO üzvü olan bir ölkənin ABŞ-dan imtina edərək məhz Rusiyani seçməsi siyasi baxımdan Rusyanın qazancıdır. Üstəlik, bu işin həm də ciddi maddi uğuru var. Rusiya Türkiyəyə 2,5 milyard dollar dəyərində hava hücumundan müdafiə bataryaları satır. Hazırda Qərbən ağır sanksiyaları ilə üz-üzə olan Rusiya üçün bu məbləğ böyük bir uğurdur.

Vaşinqton isə Türkiyəyə maksimum dərəcədə təzyiq edərək fakt qarşısında qoyaraq seçim etməyə məcbur edir. Yaxın zamanlarda ortaq variant təpilməsə, yəqin ki, Ankara ya S-400, ya da F-35-lərdən imtina etməli olacaq. Ancaq Ankaranın da öz arqumentləri var, Türkiye hökuməti maksimum dərəcədə müqavimət göstərməkə Vəşinqtonu S-400 alınması ilə birbaşa istənilən təzyiqə çalışır. Akarın bəyanatı onu göstərir ki, Ankara artıq qəti qərarını verib, Vəşinqtona müqavimət göstərəcək.

□ Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"

ərazi bütövlüyünü təmin etmiş və inkişafə nail olmuş bir dövlətə çevrilsin".

Politoloq Tofiq Abbasov isə bu məsələdə pərdəearxasında fiqura diqqət yetirməyi ləzim bilir. Onun sözlərinin göre, hazırda Ukraynada proseslərə bu və ya digər şəkildə təsir edən şəxs Arsen Avakovdur (daxili işlər naziri - E.S.) və onunla Saakaşvili düşmən münasibindədir: "Ola bilsin ki, Zelenski ile Saakaşvili qarşılıqlı münasibətləri var. Amma bu gün Ukraynada proseslərə təsir edən Avakovdur və onun nüfuzu dəhədə artıb. Saakaşvili vətəndaşlığını qoruyanın qarşısında dayanan aqılı məsələ ərazi bütövlüyünü bərpə etməsi, dövlət müstəqilliyini möhkəmləndirməsidir. Bunun üçün bütün siyasi qüvvələr birləşməlidir".

A.Mollazade qeyd etdi ki, Zelenski hələlik öz keçmiş həmkarlarından komanda formalasdırır:

"Lakin Ukraynanın siyasi sistemi çox mürekkebdir. Burada həm prezident, həm parlamentin mühüm rolü var. Yeni qarışıq bir siyasi sistemdir. Ona görə qarışdan parlament seçkiləri gelir, hökuməti idarə etmək üçün Zelenskinin partiyası bu seçkide qalib gəlməlidir. Odur ki, proses qabaqdadır və ondan sonra komandanın formalasdırılması, kadr siyaseti aydınlaşacaq. Arzu edirəm ki, Ukrayna demokratik,

Analitikin dediyinə görə, Saakaşvili ilə düşmən olan Avakov və Ukraynada oliqarxlarda da yaxşı əlaqələri var: "O, istənilən siyasi rəqibini tərki-silah edə, neytrallaşdırır. O baxımdan inanırıram ki, bu gün Saakaşvili vətəndaşlığı müraciəti aktualdır. Çünkü Ukrayna daxilində Saakaşvili istəməyən qüvvələr var".

□ Emil SALAMOĞLU
"Yeni Müsavat"

İki populistin siyaseti: Zelenski Saakaşvilinin vətəndaşlığını bərpa edəcəkmi...

Asım Mollazadə: "Saakaşvilinin Zelenskiyə müttəfiq, yoxsa rəqib olacağını proseslərin gedisi göstərəcək"

Tofiq Abbasov: "Zelenski üzədədir, pərdəearxasında Avakov dayanır və Saakaşvili ilə düşməndir"

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığı olmaq istəyir. Odessa vilayətinin keçmiş gubernatoru Saakaşvili vətəndaşlığını bərpası ilə bağlı yeni prezident Vladimir Zelenskiyə məktub ünvanlaşdırıb.



"Ukraynada mənə hər hansı vəzifə və üstünlükler lazmış deyim" deyən sabiq qubernator əlavə edib ki, Zelenskiyin onun vətəndaşlığını bərpası ilə bağlı hər hansı şübhə-



si yaranarsa, o zaman hüquqlarının mehkəmədə müdafiəsi üçün ölkə sərhədlərini keçmək barədə Dövlət Sərhəd Xidmətinin rəhbərinə göstəriş verə bilər.

"Mişa"nın vətəndaşlığı bərpə olunarsa, bu, o deməkdir ki, Ukrayna siyasetində növbəti şəhifə açıla bilər.

Azərbaycanda aqrar sektorun iki mühüm sahəsində biri olan heyvandarlığın inkişafı istiqamətində müyyəyen işlər görülür. Belə ki, dövlət xaricdən cins heyvanların alınaraq güzəştli qiymətlə fermerlərə satılmasına dəstək verir. Xaricdən getirilən her heyvanın dəyərinin 60 faizi dövlət tərəfindən ödənilir, qalan 40 faizi isə güzəştli kreditlə fermerlərə satılır. Bundan əlavə, dövlət heyvandarlıqda cins tərkibini yaxşılaşdırmaq üçün sünü mayalanmanın genişləndirilməsinə stimullaşdırır. 2017-ci ildə sünü mayalanma yolu ilə əldə olunan buzovlara görə sahibkarlara 4,5 milyon manat, 2018-ci ildə isə 6,0 milyon manat subsidiya verilib. Bu 6 milyon manatın 0,7 milyon manatı 2017-ci ildə doğulmuş buzovlara gərdir.

2008-2018-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolinq" ASC tərəfindən 30356 baş iribuyuzlu və 5947 baş xirdabuynuzlu heyvan alınaraq 50 faiz güzəştə fermerlərə satılıb. Buna 115,2 milyon manat sərf olundub. Bu ilin əvvəlindən isə heyvanların alınıb-getirilməsi özəl şirkətlərə həvalə edilib.

Bunlardan əlavə, 2018-ci ildək 30-a yaxın kommertsiya bankı tərəfindən sahibkarlara iribuyuzlu və xirdabuynuzlu heyvandarlığın inkişafı üçün 290 milyon 321 min manat kredit verilib. Həmin dövrde Sahibkarlığın inkişafı Fondu tərəfindən 25 iribuyuzlu heyvandarlıq kompleksinin, 1 xirdabuynuzlu heyvandarlıq təsərrüfatının, 9 et kəsimi ve emalı müəssisəsinin, 10 süd emalı müəssisəsinin, 49 damazlıq yumurta və broyler təsərrüfatının yaradılması dəstəklənib.

Bütün bu dəstək tədbirlərinə baxmayaraq, heyvandarlıq sahəsində vəziyyətin ürəkəçən olduğunu söyləmək mümkün deyil. Belə ki, xaricdən heyvan, həm də heyvandarlıq məhsullarının idxləri artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycana 83 min 954 baş damazlıq üçün nəzərdə tutulmayan digər diri iribuyuzlu heyvanlar (25 milyon 250,92 min dollar dəyərində), 131 min 867 baş diri qoyunlar (7 milyon 834,6 min dollar dəyərində) getirilib. 2018-ci ildə isə ölkəyə 114 min 183 baş (314 milyon milyon 3,53 min dollarlıq) digər diri iribuyuzlu heyvanlar, 108 min 595 baş diri qoyunlar (7 milyon 134,01 min dollarlıq) idxlə olunub.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, ötən ilin yanvar-aprel aylarında Azərbaycana 19 milyon 357,37 min dollarlıq 13 min 465,86 ton et, 3 milyon 308,65 min dollarlıq 2 min 269,08 ton süd idxlə olunmuşdusa, bu ilin dörd ayında 23 milyon 796,57 min dollarlıq 16 min 677,73 ton et, 3 milyon 767,88 min dollarlıq 2 min 733,90 ton süd idxlə olunub.

İdxalin artması ölkə üzrə mal-qara və qoyun sayının azalması ilə müşayiət olunur. Belə ki, rəsmi statistikaya əsasən 2018-ci ilin yanvar-mart ayları üzrə Azərbay-



şaf etməməsi də problemlərdən biridir: "Həm et və süd məhsullarının, həm də digər heyvandarlıq məhsullarının emalı sahəsində ciddi problemlər var. Məsələn, yunla bağlı bir sıra rayonlarda yığım məntəqələri var, amma bu gün rayonlarda yüzlərlə təsərrüfatın anbarlarında min tonlarda yun yığılib. Qırxım təzə başa çatıb, fermerlər yunu satmağa yer tapa bilmirlər. Yunun emalı mürekkeb və çətin prosesdir. Bu sahədə mövcud müəssisələr istehsal olunan yunu tam emal etmək gücündə deyil".

Azərbaycanda dövlətin heyvandarlıqla yönəlik dəstəyi yetərlidir: "Dövlət heyvandarlıq sahəsində istifadə olunan avadanlıqların, texnologiyaların idxlələməsi dəstək verir. Gə-

dan qaldırılması üçün kəndlərde ailə-kəndlə təsərrüfatlarının kooperasiyalarda birləşməsi prosesini stimullaşdırılmalıdır. Kooperasiyalama heyvandarlıqlıqda intensiv texnologiyaların tətbiqinə təkan verecek. Bizim əsas heyvandarlıq rayonları Aran rayonlarıdır. Bu rayonlarda da otlaq sahələrinin kəskin çatışmazlığı var. Buna görə də heyvandarlıqda qapalı bəslənməye keçidi sürətləndirmək lazımdır. Yeni insanları başa salmaq lazımdır ki, 1 hektar sahədə yem bitkisi əkməklə daha çox heyvanı bəsləmək olar, nəinki həmin sahədən otlaq yeri kimi istifadə etməklə. Qapalı bəslənmə rejimi ilə əldə olunan nəticəyə otlaq rejimində 1 ilə güclə nail olmaq mümkündür. Otlaq rejimi heyvan-

Ət istehsalı azalır, xaricdən idxal artır...

Ekspert: "Məhsuldarlıq, emal, yemləmə və elmi-seleksiya sahələrində ciddi problemlər var"

canda iribuyuzlu mal-qaranın sayı 2 684 052 baş olub. Bu ilin eyni dövründə isə mal-qaranın sayı 2 672 688 başa düşüb. Ötən ilin birinci rübüne ölkədə 8 659 202 baş qoyun və keçi olubsa, bu ilin eyni dövrü üzrə bu say 8 563 745 başa qədər azalıb.

Heyvandarlıqda əsas problem: məhsuldarlıq
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirliyin "Yeni Müsavat" a dediyinə görə, heyvandarlıq sahəsində bir sira problemlər var: "Bu gün baş sayına görə Azərbaycanda əri və xirdabuynuzlu mal-qara sayı normal həddədir. Lakin məsələ burasındadır ki, SSRİ dağlarından sonra uzun illər ərzində elmi-seleksiya işlərinin aparılmaması, intensiv texnologiyaların tətbiq olunmaması nəticəsində damazlıq sahəsində ciddi problem yaranıb. Bu gün biz damazlıq heyvanları xaricdən alıb getiririk, ölkəmizdə damazlıq potensialı yarada bilməmişik. Damazlıq sərf elmi seleksiya və elmi təyinatlı bir sahədir. Dünən ya təcrübəsi belədir ki, elmi seleksiya işləri bütünlükələrə - yemçilik inkişaf etdirilir. İkinci tərəfdən isə otarma zamanı növbəlilik prinsipine üstünlük verilir. Yeni bir ərazi bir il otarılır, gələn il əkin altına verilir. Bizdə isə həm əkinçilikdə, həm də heyvandarlıqda eyni əraziyən uzun illər boyu eyni məqsədə istifadə olunduğuuna görə torpağın mürbit qatı tezliklə sıradan çıxır. Eyni zamanda heyvanların orta məhsul-vermə ömrü də kəskin azalır.



Bir inək 5-6 baladan sonra sıradan çıxır, halbuki dünyada bu göstərici 10-12 bala hesab olunur. Bütün bunlar isə heyvandarlıqda məhsuldarlığın kəskin azalmasına səbəb olur".

N.Nəsirliyin sözlərinə görə, dünyadan 126 ölkəsində elmi-tədqiqat institutları şəbəkəsi yaradılıb: "Bu institutlar müxtəlif cinslərin məhsuldarlığını ildən-ilə yüksəltməye nail olurlar. Biz də damazlıq heyvanları onlardan alıraq. Azərbaycanda bitkiçilik sahəsində toxumculuq bank yaradılıb, heyvandarlıq üzrə də belə bankın yaradılmasına ciddi ehtiyac var".

Emal sənayesinin inkişaf etməməsi heyvandarlıqda maneələrdən biridir
Mütəxəssis deyir ki, Azərbaycanda heyvandarlıq sahəsində emal sənayesinin inki-

rın cins tərkibinə də mənfi təsir göstərir. Bir cins heyvanın məhsuldarlığı 2-3-cü nəsildə kəskin aşağı düşür".

Sovet dövründə Azərbaycanda bir sıra heyvanlar üzrə məhsuldar cinslər əldə olunsa da, artıq onların genetik kodları itirilib: "Təessüf ki, bu gün həmin cinsləri bərpə etmək mümkün deyil. Amma bundan sonra əldə ediləcək cinslərin bankı yaradılmalıdır ki, itməsin. Xaricdən getirilən bütün cinc mal-qara əvvəlcə elmi seleksiya işlərinə cəlb olunmalıdır. Onların yerli cinslərlə çaprazlaşdırılması nəticəsində yerli şəraitə uyğunlaşdırılmış və daha məhsuldar cinslər əldə olunmalı və həmin cinslərin təsərrüflərə yayımı həyata keçirilmelidir. Yoxsa bu gün getirilən məhsuldar cinslərin 2-3-cü nəsildə məhsuldarlıq göstəriciləri kəskin aşağı düşəcək, məcbur olub yenidən xaricdən baha qiymətə damazlıq heyvanlar alacaq".

N.Nəsirliyin bildirdiyinə görə, hazırda dünyada heyvandarlıqda ayrı-ayrılıqda etlik və ya südlük cinslərin deyil, həm etlik, həm südlük olan hibrid cinslərin yetişdirilməsinə üstünlük verilir: "Bizdə də belə hibrid cinslərin yetişdirilməsi gərkdir. Dünyada məhsuldarlığı yüksəltmək üçün cinslər üzərində işlər daim davam etdirilir. Yeni əldə olunan nəticələrlə kifayətlənilməyib, dəhə məhsuldar cinslərin əldə olunması üçün elmi-seleksiya işləri davamlı həyata keçirilir. Azərbaycanda da bu sahədə davamlı işlərin aparılması ehtiyac var".

□ **Dünya SAKIT,**
"Yeni Müsavat"



İki mikroavtobus qəzası 6 can aldı

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

Hədise mayın 23-də səhər saatlarında yeni Ələt-Astara magistral yoluñ 85-ci kilometrliyində - Neftçala rayonu ərazisində keçən hissəsində qeydə alınib.

"Ford" markalı mikroavtobus qarşısında gedən "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırplıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölenlərin meyiti müayinə olunmasından sonra Salyan mərkəzində təhvil verilib. Xəsərat alanlar Yardımlı rayon sakinleri - 1998-ci il təvəllüdü Əsgərzadə Cinarə Mehdi qızı və 1991-ci il təvəllüdü Hümbətzadə Şiraz Mürsəl oğlu isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilibler.

Yevlax rayonunda isə "Mercedes" markalı mikroavtobus Yevlax-Xaldan-Mingəçevir yolunda hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər - 2006-ci il təvəllüdü Sevindik Tamerlan qızı İmanzada hadisə yerində, daha 1 nəfər 20 yaşı Sadət Müzəffər qızı Musayeva xəstəxanada ölüb.

Qəza nəticəsində mikroavtobusda olan 20-dən çox sənəşin xəsəret alıb.



"Nar" 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

Ölkənin ən gənc mobil operatoru olan "Nar", yüksəkkeyfiyyətli 4G şəbəkəsinə bütün ölkə ərazisində genişləndirməyə davam edir. Son 5 ayda mobil operator 20-dən artıq 3G, 95 4G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Bununla da, "Nar" 4G baza stansiyalarının sayı 1800-ü, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb.

Qeyd edək ki, mobil operator ölkə boyu yeni baza stansiyaları quraşdırmaqla yanaşı, əvvəl quraşdırıldığı baza stansiyalarını daim yeniləyir. Aparılan şəbəkə tekmilləşmə işlərinin nəticəsi olaraq, 45-dən artıq 4G baza stansiyasında avadanlıqlar yenilənilər. Bundan başqa, mobil operator baza stansiyalarının şəbəkə tutumunu da genişləndirir.

Bölgələrə xüsusi diqqətən seçilən "Nar" 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, regionlarda, şəhər və rayon mərkəzlərində də təqdim edir. Hazırda 47-dən çox bölgə mərkəzi 4G şəbəkəsi ilə təmin edilib. "Nar" Azərbaycanın ən ucqar kəndlərini bəle mobil rabitə xidmətləri təmin etməkdədir. Mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür.

Qeyd edək ki, "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 4G keyfiyyəti ilə yanaşı, "Nar"-in teklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından eldə edə bilərsiniz.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərəsinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayiseli testlərinə əsasən "Nar" şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications" keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müşteri təcrübəsinə əsaslanıb.

Danimarkanın paytaxtı Kopenhagenin Balatik dənizinin aşağı adalarında sanki həyat dayanıb. Lindholm adası sahilində 2 kilometr aralıda yerləşir.

"Yeni Müsavat" xəbər verir ki, yerli sakinlər buranı "Quantanamo körfəzi" adlandırlar. Adada 100-dən artıq cinayətkar saxlamaq nəzərdə tutulub.

Lakin hökumətin bu planı nərəziliq qarşılıqlı adlandırlar. Sakinlərin fikrincə, bu bir felakətdir və dünyada Danimarkanın nüfuzuna xələl gətirəcəkdir.

1920-ci illərdə elmi laboratoriya çevrili Lindholm adasına girişə məhdudiyyət qoyulub. Həzirdə heyvanlarda ölümcül xəstələri araşdırın mərkəz burada fəaliyyətdədir.

Lakin hökumət 100 milyon dollar xərcləyərək, qarşısın gələn üç ilde bu adanı açıq həbsxanaya çevirəcək. Ada ağır cinayətlər töretni, öz ölkələrinə deportasiya edilə bilməyən xarici cinayətkarlar üçün ev olacaq.

Onlar mütləq adada gecələməlidirlər, günorta isə bərəyə minarə Kelvehə limanına getmələrinə icazə verilecek.

Adaya yaxın qəsəbədə yaşayış sakinlər indidən qorxmaga başlayıblar. Onlar sual edirlər ki, insanlar məhbəusularla eyni bərədə geri qayıdarkən necə davranacaqlar.

"Bu, bizim sevimli qəsəbəmizə mənfi təsir göstərəcək", - deyə sakinlər biri "Amerikanın Səsi" radiosuna danışır.

İnsan haqları təşkilatları da belə həbsləri insan hüquqlarına zidd hesab edir. Danimarkanın miqrasiya nazırı planı təsdiqliyib.

Lakin bu, ilk belə ada həbsxanası deyil. Elə dünyadanın ən ağır cinayətlər töretni, terrorçuluğa görə həbs edilmiş məhkumları Quantanamo həbsxanasında saxlayırlar.

Kuba ərazisində yerləşen və ABŞ-in nəzarətində olan bu həbsxana Quantanamo körfəzi ərazisində yerləşir, adanın cənub-şərqi qondırıldı.

Kuba hökuməti ABŞ-in Quantanamodakı fealiyyətini qanunsuz hesab edir. Amma 1903-cü ildə iki ölkə arasında müqavilə bağlanıb və Amerika bura əbədi nəzarət etmək imkanı elda edib.

Körfezdə Əfqanistan, İraq və dünən bir sıra başqa ölkələrdən olan hərbi əsirler də saxlanılır.

Sahəsi 115 kvadrat kilometr olan adada 2700 ABŞ hərbçisi var. 2010-cu ildən Quantanamo bağlanılmışdır, lakin icra edilməyib.

Diger bir ada həbsxanası Türkiyədir. Kürtlərin silahlı terror birləşməsi olan PKK-nın lideri Abdullah Öcalan hazırda Mərmərə denizinin

həbsxanasında saxlanılır.

hindistən 1 600 km cənubundan olan Dieqo Qarsia adası böyük bir həbsxanaya çevrilib. Ada Quantanamo həbsxanasının oxşarıdır.

ABŞ və İngilterənin inkişaf etmiş sərgü texnikasından burada da istifadə edildiyi deyilir. Adada yüzlər məhbəusun istintaqa cəlb edilir.


Bura xüsusi tehlükeli cinayətkarlar, hemçinin digər həbsxanaların da qəşəmə cəhd edənlər üçün istifadə edilib. Hazırda fealiyyətini dayandırıb və bura müzey kimi istifadə olunur.

Hindistən 1 600 km cənubundan olan Dieqo Qarsia adası böyük bir həbsxanaya çevrilib. Ada Quantanamo həbsxanasının oxşarıdır.

Bundan əlavə, əla cimerlik, bəliq tutmaq üçün yer, tennis kortları, sauna və hətta at sürmək üçün əraziyələr də onların xidmətindədir.

Dünyanın qorxuncada həbsxanalari...

ABS-in Quantanamosu, Türkiyənin İmralısı, Hindistanın Dieqo Qarsiası, Norveçin cənnət türməsi və Bakının Nargini haqda gizlinlər...



İmralı adasındaki həbsxanadadır. İmralı 700 nəfərlik jandarma qüvvəsi mühafizə edir. Adanın dənizin cənub sahilindən 13 kilometrlik, qərb sahilində isə 20 kilometrlik boğaz ayırr. İstanbullu arasında məsafə 65 km-dir.

Alkatraz San Fransisko körfəzində yerləşən adadır. Ada ərazi cəhətdən Kaliforniya ştatına aid edilir. Alkatraz adasını məşhur edən sözsüz burada yerləşən həbsxanadır.

Bura xüsusi tehlükeli cinayətkarlar, hemçinin digər həbsxanaların da qəşəmə cəhd edənlər üçün istifadə edilib. Hazırda fealiyyətini dayandırıb və bura müzey kimi istifadə olunur.

Məsələn, Norveçdə, adada yerləşən "Bastøy" həbsxanası... Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Lakin onların burada yaşadığı həftə bezlərinin tamamilə yoxa çıxlığı bildirilir. Dünyada elə həbsxanalar var ki, öz rahatlığı ilə dünyadan bir sıra hotellərini geride qoyurlar.

Məsələn, Norveçdə, adada yerləşən "Bastøy" həbsxanası... Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilən yuxurlarla məhkumluq həyatı yaşayır.

Həbsxanada qətller, təcavüz və yaxud narkotikardətə təqsirləndirilə



ÜSAVAT

Son səhifə

N 112 (7282) 24 may 2019



Sürpriz etmək istədi, ağaca ilişib qaldı

Cinin içan şəhər sakını sevdiyi qadına ilginc bir evlilik təklifi etmək istəsə də, uğursuzluğa düşər olub. Lenta.ru saytı yazdı ki, adı açıqlanmayan çinli gənc üzərində "Qou Xunyun, mənimlə evlən" sözləri yazılış paraşütlə sevdiyinin yanına düşməli, ona güllər təqdim etməli idi. Amma külək romantik çinlini pert edib və paraşüt ağaçla ilişib. Gənc adam özbaşına yera düşə bilməyib, xilasedicilərin hadisə yerine gəlməsi işsə bir saat çəkib. Sonuncular gələn kimi çinlini ağacdan endiriblər və o, pert olmadan planının qalan hissəsini həyata keçirib: sevgilisinin yanına düşüb, dizi üstə çöküb və ona gül buketi təqdim edib. Amma şanssız çinli bu məqamda da pis vəziyyətə düşüb. Çünkü qız ona heç bir cavab verməyib, sadəcə, üzünü çevirərək gedib. 21 mayda baş vermiş hadise internetdə də ciddi müzakirəyə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçiləri qızı müdafiə ediblər. Onlar deyiblər ki, bu cür təkliflə publika üçün, şou məqsədilə edilməməli, romantik atmosferdə həyata keçirilməlidir.

Hinduşkası ilə qucaqlaşan adam

Inquşetiya sakını öz hinduşkasına insan kimi qucaqlaşmağı öyrədib. Bu görüşü videoya çəken gənc onu internetdə də paylaşdı. Adı açıqlanmayan gənc oğlan klipdə hinduşkasına belə müraciət edir: "Gəl bura, mənim gözəlim". Bunu deyən kimi hinduşka qanadlarını açaraq gəncə tərəf gəlir, qanadları ilə onu qucaqlayır və başını gəncin ciyinə qoyur. 2015-ci ilin dekabrında isə Dağıstandakı Vasya ləqəbli qaz yeni il gecəsində onu kəsməməsi üçün sahibini yola gətirmişdi. Belə ki, qaz sahibinin başına fırlınar,



ayaqlarını qucaqlayırdı. "Mənim ona yazığım geldi və onu kəsməməyə qərar verdim", - bunu da sahibi Əhməd Abdullayev danışmışdı.

Dünyanın ən balaca

McDonalds restoranı açıldı

Isveçdə McDonalds restoranının kiçik surətini yaradılar. Bu versiya balverən arılar üçün nəzərdə tutulub. Lenta.ru saytının xəbərinə görə, bu, dünyada sökügedən brendin ən kiçik formasıdır. Konstruksiyanın içində minə yaxın arı yerləşir. Miniatur ölçüsünə baxmayaraq, bu versiya restoranın dizaynını tamamilə təkrarlayır.

Restoran formasında arı yuvasının hazırlanması 20 mayda keçirilən ümumdünya arılar günü üçün nəzərdə tutulub. Onun hazırlanmasında dizayner Niklas Nilson iştirak edib. McDonalds restoranının İsvəç versiyasının sahibləri bu cür evləri bir çox restoranların damına yerləşdirməyi planlaşdırırlar.

2018-ci ildə ABŞ sakını, arıcı Vols Lizervud minlərlə arının olduğu yüksək maşınının labinasında 65 kilometr yol gedib. Amerikalı onu satmağa aparırdı və yolda maşından düşüb nahara gedib. Kişi qaydanda görüb ki, üç minə yaxın arı öz konteynerlərindən çıxaraq yüksək maşınının kabinasına dolublar.



Ürəyinə ox girən xəstə əməliyyatdan sağ çıxdı

Italyanın Turin şəhərində həkimlər ürəyinə ox sancılan xəstə üzərində uğurlu əməliyyat keçiriblər. Bu barədə "Daily Mail" neşri xəber verib. 47 yaşlı kişi Turinin yerli xəstəxanasına vertolyotla çatdırılıb. Həkimlər təcili surətdə əməliyyat keçiriblər. Tibb müsəsəsinin eməkdaşları bu hadnisəni nadir adlandırmışlar. Çünkü ox xəstənin ürəyinə 3 santimetr dərinliyində girmişdi. Həkimlər oxun çıxarılmaması əməliyyatının olduqca çətin keçidiyi deyiblər. Anı bir ehtiyatsızlıq nəzarətdən çıxan qanaxmaya gətirib çıxara bilərdi.

Hələ də bilinmir ki, ox kişinin ürəyinə necə girib. Həkimlər ehtimal edir ki, o, sadəcə, yayla oynadığı üçün təsadüfən oxla özünü vurub. Hazırda onun vəziyyəti stabil olaraq qiymətləndirilir. Daha öncə xəber verilmişdi ki, Kanadada 11 yaşlı qız boynu üstə qələmin üstünə düşə də, həkimlər onu xilas edə biliblər.


QOÇ - Bütün enerjini qarşılı münasibətlərin tənzimlənməsinə yönəldin. Umu-küsürləri bir tərəfə atın. Çünkü şəxsi işlərinizde böyük dönüşə ya-xınlaşmaqdadır. Fəaliyyətə bağlı səfərə çıxmə olar.

Qoroskop

 Səbuhi Rəhimli
 (24 may)

BUĞA - Düşüncə və fikirlərinizin realliga uyğun olmasını ulduzlar da təsdiqləyir. Bu səbəbdən də kənar məsləhətlərə o qədər də ehtiyacınız yoxdur. İmkən daxilində açıq havada az olmağa çalışın.

ƏKİZLƏR - Hazırda "hakim" bürc siz olduğunu üçün enerjiniz xeyli artacaq. Odur ki, bu potensialı səmərəli istiqamətə yöneltməye səy göstərin. İşgüzər sövdəleşmələrə başlamağa dəyər.

XƏRÇƏNG - Havaların qeyri-sabitliyi, maqnit qasırgaları səhətinizə mənfi təsir göstərə bilər. Bunu nəzərə alıb açıq havada çox durmayın. Bu gün istənilən ikiterəfli eməkdaşlığını uğurla nəticələnəcək.

ŞİR - Mübahisəli gündür. Atmaca və böhnənlərə əhəmiyyət verməyin. Əsas enerjinizi maliyyə məsələlərinə və peşənizlə məşğulluğa həsr edin. Sevdiyiniz adamın obyektiv fikrinə hörmətlə yanaşın.

QIZ - Saat 12-dən sonra maddi durumunu zu dırçaltmak üçün cəhdler edin. Çox güman ki, bunun səmərəsi olacaq. Günün sonunda isə ürəyinizə olan ünvanlara qonaq sıfətələ baş çəkin.

TƏRƏZİ - Həmkarlarınızla davranışlarında nəzakəti olun. Çünkü ulduzların düzümü bu gün çoxlarının sizdən incik düşəcəyini göstərir. Fəaliyyət zəminində isə böyük işlərə başlamağa dəyər.

ƏQRƏB - Maliyyə problemlərinin qabarmasına istəmirsinizsə, bir az qənaətcil olun. Yaxşı olar ki, ciddi məbləğ tutan alış-verişe girişməyəsiniz. Əsas vaxtınızı sevgiye həsr edin.

OXATAN - Hər mənada uğurlu gündür. Qarşıya qoşduğunuz vəzifələrin əksəriyyətini reallaşdıracaqsınız. Bunun üçün müttəfiqlərinizin köməyindən yararlanın. Bütün detalları saf-cürüük edin.

ÖGLAQ - Saat 14-16 arası gərginliklə üzləşə bilərsiniz. Bunun qarşısını alsanız, qalan müddədə heç bir probleminiz olmayıcaq. İşgüzər görüşləri təxira salmayın. Sevindirici xəber eşidəcəksiniz.

SUTÖKƏN - Çox məsuliyyətli gündür. Nəzərdə tutduqlarınızın hamisini reallaşdırmağa çalışın. Yersiz risklərə, bələd olmadığınız adamlarla eməkdaşlığı razılıq verməyin. Səhətinizi qoruyun.

BALIQLAR - Öhdənizə düşən və əksəriyyəti yarımcıq qalan işlərinizi yekunlaşdırmağa çalışın. Heç kimə yalan vəd verməyin. Bu, nüfuzunuzə xələl getirə bilər. Yeni təkliflərə razılıq verin.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!


Başından bağırsaq çöpləri çıxdı


 31 yaşındaki Yadira Rostro adlı amerikalı qadın getdikcə artan baş ağrılarına görə həkimə müraciət edib. Amma bu zaman da ortaya qəribə nəticə çıxb. Həkimlərin apardığı araşdırılmalar nəticəsində məlum olub ki, qadının
 beynində 8 bağırsaq qurd uşaq var. Neyrocərrah Richard Meyrat bildirib ki, bağırsaq çöpləri qida yolu ilə beyninə yoxlub. Həkimlik karyerası boyunca heç vaxt bələ bir hadisə ilə qarşılaşmadığını deyən həkim zavallı qadının ölüməyi üçün şanslı olduğunu dedi. Bağırsaq çöplərini temizləyəndən sonra qadının baş ağrıları keçib və vəziyyəti düzəlib.

Səhifəni hazırladı: SELCAN

Redaktor:

Elsad MƏMMƏDLİ
 Lisenziya N: B 114
 SAYI: 3.190

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
 "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
 Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)